

TEST: 1217#01#Y14#01QIYABI

Test	1217#01#Y14#01QIYABI
Fənn	1217 - Məhsuldar qüvvənin inkişafı və yerləşdirilməsi
Təsviri	
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	160 (32 %)
Suallardan	500
Bölmələr	24
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	28
Maksimal faiz	28
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi prinsipinə nə daxildir? (Çəki: 1)

- ☐ sənaye
- ☐ kənd təsərrüfatı
- ☐ meşə təsərrüfatı
- ☒ xammalın mövcudluğu
- ☐ əhali

Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi prinsipinə daxil olanı aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☒ yanacağın mövcudluğu
- ☐ müəssisələr
- ☐ fabriklər

- ☐ zavodlar
 - ☐ səmərəlik
-

Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsində nəzərə alınan prinsipini göstərin: (Çəki: 1)

- ☒ elektrik enerjisinin mövcudluğu
 - ☐ meşələr
 - ☐ günəş
 - ☐ torpaq
 - ☐ əhali
-

Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi prinsipinə aid olanı qeyd edin: (Çəki: 1)

- ☒ çox və ucuz elektrik enerjisi hasilatı, su və xammalın olması
 - ☐ kolxoz
 - ☐ sovxoz
 - ☐ dağ
 - ☐ çəmən
-

Sual: İstehsal sahəsi yerləşdirilərkən nələr nəzərə alınmalıdır? (Çəki: 1)

- ☒ beynəlxalq əmək bölgüsü
 - ☐ külək
 - ☐ hava
 - ☐ meşə
 - ☐ süxur
-

Sual: İstehsal sahəsi yaradılarkən hansı şərtlər nəzərə alınır? (Çəki: 1)

- ☐ tək inkişafı
 - ☒ istehsal sahəsinin kompleks inkişafı
 - ☐ bir sahənin inkişafı
 - ☐ istehsalın digər sahələrini inkişaf etdirməmək
 - ☐ 2 sahəni inkişaf etdirmək
-

Sual: Ümumiyyətlə istehsal sahələrinin necə yerləşdirilməsini müəyyən edin: (Çəki: 1)

- ☒ perspektivli
 - ☐ müvəqqəti
 - ☐ müəyyən zaman üçün
 - ☐ mütərəqqi
 - ☐ heç bir qanunauyğunluq nəzərə alınmır
-

Sual: İstehsal yerləşdirilərkən hansı qanunauyğunluq nəzərə alınmır? (Çəki: 1)

- ☒ ölkə ərazisində hər bir yerinin bərabər inkişaf etdirilməsi
- ☐ bir ərazinin inkişafı
- ☐ bir neçə ərazinin inkişafı

- ☐ heç bir varlıq nəzərə alınmır
 - ☐ qanunauyğunluq nəzərə alınmır
-

Sual: İstehsal sahəsi yerləşdirilərkən hansı qanunauyğunluq nəzərə alınmır? (Çəki: 1)

- ☐ heç biri
 - ☒ planlı yerləşdirmə
 - ☐ pərakəndə yerləşdirmə
 - ☐ qeyri bərabər
 - ☐ fəzaya yaxın
-

Sual: İstehsalın yerləşdirilməsində Beynəlxalq Əmək bölgüsünün nəzərə alınması qanunauyğundur yoxsa amil? (Çəki: 1)

- ☐ amil
 - ☐ prinsip
 - ☐ şərt
 - ☒ qanunauyğunluq
 - ☐ prinsip, amil
-

Sual: İstehsal sahəsi yaradılarkən regionların bərabər inkişaf etdirilməsi qanunauyğundur yoxsa prinsip? (Çəki: 1)

- ☒ qanunauyğundur
 - ☐ şərt
 - ☐ amil
 - ☐ prinsip
 - ☐ hər ikisi
-

Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinə təsir edən faktlar neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 5
 - ☒ 2
 - ☐ 10
 - ☐ 1
 - ☐ 12
-

Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinə təsir edən amillər mənşəinə görə hansılardır? (Çəki: 1)

- ☒ təbiət və cəmiyyət
 - ☐ təbiət
 - ☐ cəmiyyət
 - ☐ kosmik
 - ☐ kosmos
-

Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinə təsir edən təbii faktorlara nə daxildir? (Çəki: 1)

- ☐ cəmiyyətin inkişaf qanunları

- ☐ cəmiyyətin inkişaf qanunauyğunluqları
 - ☐ yoxdur
 - ☐ var
 - ☒ təbii şərait
-

Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinə təsir edən təbii faktorlara daha nələr daxildir? (Çəki: 1)

- ☒ təbii sərvətlər
 - ☐ insanlar
 - ☐ canlılar
 - ☐ antropogen
 - ☐ insan amili
-

Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinə təsir edən təbii faktorlar hansılardır? (Çəki: 1)

- ☐ canlılar, cansızlar
 - ☒ təbii şərait, təbii sərvətlər
 - ☐ təbii sərvət
 - ☐ təbii ehtiyatlar
 - ☐ antropogen faktorlar, heyvanat aləmi
-

Sual: İstehsalın yerləşməsi və inkişafına təsir edən cəmiyyət faktorlarına nə daxildir? (Çəki: 1)

- ☒ cəmiyyətin inkişaf qanunauyğunluqları
 - ☐ cəmiyyətin mövcudluğu
 - ☐ cəmiyyətin varlığı
 - ☐ təbii mühit
 - ☐ təbii şərait
-

Sual: İstehsalın inkişafı və yerləşdirilməsində başlıca rol oynayan cəmiyyət faktorlarına nə daxildir? (Çəki: 1)

- ☐ təbii mühit
 - ☐ təbii şərait
 - ☐ təbii sərvət
 - ☒ əmək ehtiyatları, maddiləşdirilmiş kapital
 - ☐ maddiləşdirilmiş kapital
-

Sual: İstehsalın inkişafı və yerləşdirilməsinin cəmiyyət faktorlarına nə daxildir? (Çəki: 1)

- ☒ Trans Milli Korporasiyalar
 - ☐ sənaye
 - ☐ k/t-ı
 - ☐ cəmiyyət
 - ☐ məşinlər
-

Sual: Elm dünyasına istehsalın «yerləşmə faktorları» nı ilk dəfə kim gətirmişdir? (Çəki: 1)

- ☐ Humbolt
 - ☐ Vernadski
 - ☒ alman alimi Alfred Veber
 - ☐ A. Pivovarov
 - ☐ Maksakovski
-

Sual: İstehsalın «Yerləşmə faktorları» ilk dəfə hansı ildə elmə gətirilmişdir? (Çəki: 1)

- ☐ 1960 cı il
 - ☒ 1909
 - ☐ 2000
 - ☐ 1700
 - ☐ 1500
-

Sual: İstehsalın yerləşməsinə təsir edən faktorların sayı: (Çəki: 1)

- ☒ çox növlüdür
 - ☐ az saylıdır
 - ☐ azdır
 - ☐ var
 - ☐ 1 növlüdür
-

Sual: İstehsalın inkişafı və yerləşdirilməsinə təsir edən cəmiyyət faktorlarından sayılan Trans Milli Korporasiyalar ən çox hansı ölkədə fəaliyyətdədir? (Çəki: 1)

- ☐ AFR
 - ☐ Fransa
 - ☐ Çin
 - ☒ ABŞ
 - ☐ İtaliya
-

Sual: Cəmiyyətin başlıca məhsuldar qüvvələrini kimlər təşkil edir? (Çəki: 1)

- ☒ insanlar
 - ☐ torpaq
 - ☐ su
 - ☐ bitgi
 - ☐ iqlim
-

Sual: Məhsuldar qüvvələrə nə daxildir? (Çəki: 1)

- ☐ torpaq, su, hava
 - ☒ insan, istehsal vasitələri, istehlak predmetləri
 - ☐ istehsal vasitələri
 - ☐ istehlak predmetləri
 - ☐ insanlar
-

Sual: Məhsuldar qüvvələrin maddi ünsürlərinə nələr daxildir? (Çəki: 1)

- ☒ İstehsal vasitələri, istehlak predmetləri
 - ☐ istehsal vasitələri
 - ☐ istehlak predmetləri
 - ☐ insanlar
 - ☐ təkrar istehsal
-

Sual: Məhsuldar qüvvələrin yerləşdirilməsi anlamına nə daxildir? (Çəki: 1)

- ☒ istehsalın maddi komponentlərinin, əmək ehtiyatlarının coğrafi bölüşdürülməsi
 - ☐ əmək ehtiyatlarının yerləşdirilməsi
 - ☐ əmək ehtiyatlarının ərazi üzrə bölüşdürülməsi
 - ☐ maddi komponentlərin bölüşdürülməsi
 - ☐ maddi komponentlərin yerləşdirilməsi
-

Sual: Məhsuldar qüvvələr nədir? (Çəki: 1)

- ☐ torpaq
 - ☐ kosmik fəza
 - ☐ təbii mühit
 - ☐ təbii sərvətlər
 - ☒ cəmiyyətin inkişafını təmin edən insanlarla istehsal vasitələrinin istehlak predmetlərinin cəmi.
-

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi prinsiplərindən olanı qeyd edin. (Çəki: 1)

- ☒ istehlakın mövcudluğu
 - ☐ istehsalın olmaması
 - ☐ istehlakın perspektivliliyi
 - ☐ istehsalın yuxluğu
 - ☐ istismar
-

Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsində nəzərə alınan prinsiplər: (Çəki: 1)

- ☒ əlverişli mövqeyin olması
- ☐ əlverişli coğrafi mövqeyin olmaması
- ☐ relyefin olması
- ☐ səth quruluşunun mövcudluğu

☐ relyef oroqrafiyanın olması

Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinin prinsipi: (Çəki: 1)

- ☐ idarəçilik
 - ☐ idarə etmə
 - ☐ rəhbərlik
 - ☒ elmi-tədqiqat institutlarının mövcudluğu
 - ☐ fabrik
-

Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi prinsiplərini müəyyən edin: (Çəki: 1)

- ☒ işçi qüvvəsinin və ixtisaslı kadrların olması
 - ☐ ixtisaslı kadrların olmaması
 - ☐ nəqliyyat
 - ☐ relyef
 - ☐ işçi qüvvəsinin yoxluğu
-

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsində aparıcı prinsip: (Çəki: 1)

- ☒ nəqliyyat növlərinin inkişaf edərək qovşaq təşkil etməsinin vacibliyi
 - ☐ dəmiryol nəqliyyatının olmaması
 - ☐ su nəqliyyatının varlığı
 - ☐ hava nəqliyyatının yoxluğu
 - ☐ səth quruluşu
-

Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsində nəzərə alınan amillər: (Çəki: 1)

- ☒ təbii şərait
 - ☐ istehlak çoxluğu
 - ☐ xammalın olması
 - ☐ suyun mövcudluğu
 - ☐ relyef
-

Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsində nəzərə alınan təbii amillər: (Çəki: 1)

- ☐ istehlakın olması

- ☐ yanacağıın mövcudluğu
- ☐ enerjinin varlığı
- ☒ iqlim
- ☐ külək

Sual: Məhsuldar qüvvələr anlamına nə daxildir? (Çəki: 1)

- ☐ meşə
- ☐ ərazi
- ☐ relyef
- ☒ əhali
- ☐ əlaqələr

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Antarktidanın və Qrenlandiyanın buzlarını nəzərə almamaqla dünya torpaq fondunun nə qədər olduğunu müəyyən edin: (Çəki: 1)

- ☒ 135 mln kv km
- ☐ 149 mln kv km
- ☐ 510 mln kv km
- ☐ 200 mln kv km
- ☐ 250 mln ha

Sual: Dünya meşə oduncaq ehtiyatı nə qədərdir? (Çəki: 1)

- ☒ 385 mlrd kub m
- ☐ 500 mlrd kub m
- ☐ 700 mlrd kub m
- ☐ 100 mln kub m
- ☐ 250 mln kub m

Sual: Meşə sahəsinin böyüklüyünə görə hansı ölkə liderlik edir? (Çəki: 1)

- ☐ Braziliya
- ☐ Kanada
- ☐ Çin
- ☒ RF
- ☐ Yaponiya

Sual: İqlim resurslarına nələr daxildir? (Çəki: 1)

- ☐ Günəş enerjisi
 - ☐ rütubətlənmə
 - ☐ Külək enerjisi
 - ☒ rütubətlənmə, külək və günəş enerjiləri
 - ☐ okean
-

Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsində gərəkli sayılan təbii sərvətlər anlamını müəyyən edin: (Çəki: 1)

- ☒ insan həyatı üçün, digər məhsuldar qüvvələrin inkişafı üçün istifadə olunan, gələcəkdə istifadəsi mümkün hesab edilən sərvətlər
 - ☐ torpaq
 - ☐ hava
 - ☐ faydalı qazıntılar
 - ☐ rekreasiya resursları
-

Sual: Təbii sərvətlər hansı qruplara ayrılır? (Çəki: 1)

- ☐ bərk, yumşaq
 - ☐ işlənən, işlənməyən
 - ☒ tükənən, tükənməyən
 - ☐ bərpa olunan
 - ☐ olunan
-

Sual: Təbii sərvətlər yerləşməsinə görə bölünürlər: (Çəki: 1)

- ☒ yeraltı, yerüstü
 - ☐ mineral, filiz
 - ☐ faydalı qazıntılar, qeyri filizlər
 - ☐ karbohidrogen, metamorfik
 - ☐ yerüstü
-

Sual: Mineral təbii sərvətlər hansılardır? (Çəki: 1)

- ☐ yerüstü
 - ☒ faydalı qazıntılar
 - ☐ neft
 - ☐ qaz
 - ☐ yerüstü
-

Sual: Tükənən, lakin bərpa olunmayan təbii ehtiyatlara misal göstərin: (Çəki: 1)

- ☐ su
 - ☐ günəş enerjisi
 - ☐ külək enerjisi
 - ☒ dəmir filizi
 - ☐ meşə
-

Sual: Tükənməyən təbii sərvətlərə hansılar daxildir? (Çəki: 1)

- ☐ külək enerjisi
 - ☐ günəş enerjisi
 - ☐ yerin daxili enerjisi
 - ☒ külək, günəş və yerin daxili enerjiləri
 - ☐ meşə
-

Sual: Yer kürəsində nə qədər təbii sərvət aşkarlanmışdır? (Çəki: 1)

- ☒ 250
 - ☐ 1500
 - ☐ 1000
 - ☐ 400
 - ☐ 100
-

Sual: Dünyada neftin ehtiyatının nə qədər olduğunu bilirsinizmi? (Çəki: 1)

- ☐ 1,5 mlrd. t
 - ☒ 800 mlrd t
 - ☐ 200 mlrd t
 - ☐ 2,9 mlrd t
 - ☐ 10 mlrd t
-

Sual: Gələcəyin resurslarını müəyyən edin: (Çəki: 1)

- ☒ okeanların enerjisi
 - ☐ IES
 - ☐ SES
 - ☐ torpaq
 - ☐ dəniz
-

Sual: Dünya okeanında neftin ümumi ehtiyatını müəyyən edin: (Çəki: 1)

- ☒ 150 mlrd tona qədər
 - ☐ 100 mlrd t
 - ☐ 500 mlrd t
 - ☐ 10 mln t
 - ☐ 1,0 mln t
-

Sual: Dünya torpaq fondunun nə qədər olduğunu müəyyən edin: (Çəki: 1)

- ☐ 510 mln kv km
 - ☒ 149 mln kv km
 - ☐ 150 mln kv km
 - ☐ 200 mln kv km
 - ☐ 100 mln ha
-

BÖLMƏ: 0203

Ad

0203

Suallardan

46

Maksimal faiz	46
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Karbohidrogen ehtiyatlarına nə daxildir? (Çəki: 1)

- ☐ neft
- ☐ qaz
- ☐ kömür
- ☐ torf
- ☒ neft, qaz, kömür

Sual: Dünyada kömürün geoloji ehtiyatının nə qədər olduğunu müəyyən edin: (Çəki: 1)

- ☐ 4,0 mlrd t
- ☒ 14,8 trln. tın
- ☐ 30 mlrd t
- ☐ 5,0 mlrd t.
- ☐ 2,0 mln t

Sual: Dünyada neftin geoloji ehtiyatının nə qədər olduğunu bilirsinizmi? (Çəki: 1)

- ☐ 1,5 mlrd t
- ☒ 800 mlrd t
- ☐ 200 mlrd t
- ☐ 2,9 mlrd t
- ☐ 250 mlrd t

Sual: RF-də neftin geoloji ehtiyatı nə qədərdir? (Çəki: 1)

- ☐ 6,0 mlrd t
- ☒ 27,0 mlrd t
- ☐ 4,0 mlrd t
- ☐ 50 mlrd t
- ☐ 3,0 mlrd t

Sual: Neft ehtiyatı dünyanın neçə ölkəsində aşkarlanmışdır? (Çəki: 1)

- ☒ 102
- ☐ 20
- ☐ 19
- ☐ 200
- ☐ 57

Sual: Neft ehtiyatında hansı dövlət liderlik edir? (Çəki: 1)

- ☐ ABŞ, Kanada
- ☒ Səudiyyə Ərəbistanı, RF

- ☐ Küveyt, Azərbaycan
 - ☐ RF, Misir
 - ☐ İran, Kambîca
-

Sual: Dünyada təbii qazın geoloji ehtiyatını müəyyən edin: (Çəki: 1)

- ☒ 800 trln kub m.
 - ☐ 200 mlrd kub m.
 - ☐ 150 mlrd kub m.
 - ☐ 800 trln kub m.
 - ☐ 200 mlrd kub m.
-

Sual: Dünyada hansı ölkə təbii qazın geoloji ehtiyatına görə 1-ci yeri tutur? (Çəki: 1)

- ☒ RF
 - ☐ ABŞ
 - ☐ Çin
 - ☐ Kanada
 - ☐ CAR
-

Sual: Ən böyük neft yatağı hansı ölkədədir? (Çəki: 1)

- ☐ ABŞ
 - ☒ Səudiyyə Ərəbistanı
 - ☐ RF
 - ☐ CAR
 - ☐ Venesuela
-

Sual: Dünyada ən nəhəng təbii qaz yatağı hansı ölkədə aşkarlanmışdır? (Çəki: 1)

- ☒ RF
 - ☐ ABŞ
 - ☐ Venesuela
 - ☐ Çin
 - ☐ Meksika
-

Sual: Dünyada dəmir filizinin geoloji ehtiyatı nə qədərdir? (Çəki: 1)

- ☐ 2,5 mlrd t
 - ☐ 5,0 mlrd t
 - ☐ 2,0 mlrd t
 - ☐ 125 mlrd t
 - ☒ 800 mlrd t
-

Sual: Dünyada ən böyük qaz ehtiyatına malik olan yataq haradadır və onun adı nədir? (Çəki: 1)

- ☒ RF-də Urenqoy, Qamburq
- ☐ ABŞ-da Medvejye
- ☐ Cində Xaraşoveyski

- ☐ Kanadada Bovanenkovski
 - ☐ Venesuelada Troll
-

Sual: Dünya okeanında neftin ümumi ehtiyatını müəyyən edin: (Çəki: 1)

- ☒ 150 mlrd tona qədər
 - ☐ 100 mlrd t
 - ☐ 500 mlrd t
 - ☐ 1,0 mlrd t
 - ☐ 700 mlrd t
-

Sual: Dünya okeanında təbii qaz ehtiyatının nə qədər olduğunu müəyyən edin: (Çəki: 1)

- ☒ 150 trln kub m
 - ☐ 1,0 mlrd kub m
 - ☐ 0,5 mlrd kub m
 - ☐ 700 mlrd kub m
 - ☐ 800 mlrd kub m
-

Sual: Dünya torpaq fondunun nə qədər olduğunu müəyyən edin: (Çəki: 1)

- ☐ 510 mln kv km
 - ☒ 149 mln kv km
 - ☐ 150 mln kv km
 - ☐ 200 mln kv km
 - ☐ 500 mln kv km
-

Sual: Antarktidanın və Qrenlandiyanın buzlarını nəzərə almadıqda dünya torpaq fondunun nə qədər olduğunu araşdırın: (Çəki: 1)

- ☒ 135 mln kv km
 - ☐ 149 mln kv km
 - ☐ 510 mln kv km
 - ☐ 200 mln kv km
 - ☐ 100 mln kv km
-

Sual: Dünyada su sahəsi nə qədərdir? (Çəki: 1)

- ☐ 510 mln kv km
 - ☒ 361 mln kv km
 - ☐ 149 mln kv km
 - ☐ 135 mln kv km
 - ☐ 130 mln kv km
-

Sual: Qurunun bioloji resurslarının əsasını təşkil edən dünya meşə sahəsinin nə qədər olduğunu bilirsinizmi? (Çəki: 1)

- ☐ 100 mln kv km
- ☐ 500 mln ha

- ☒ 51,2 mlrd ha
 - ☐ 175 mlrd ha
 - ☐ 277,8 mlrd ha
-

Sual: İqlim resurslarına daxil olanlar: (Çəki: 1)

- ☐ Günəş, külək
 - ☐ rütubət, hava
 - ☐ KES, İES
 - ☐ su enerjisi
 - ☒ günəş və külək enerjiləri, rütubətlənmə
-

Sual: Aqroiqlim resurslarını müəyyən edin: (Çəki: 1)

- ☒ hava, işıq, temperatura, rütubət, qidalandırıcı qatışıqlar
 - ☐ rütubət, işıq, istilik
 - ☐ temperatura, rütubət
 - ☐ günəş və küləyin enerjisi
 - ☐ yerin daxili enerjisi
-

Sual: Çimərliklər, qısa müddətli istirahət yerləri, çay və göl sahilləri, idman sahələri və s. təbiətin hansı resurslarına aiddir? (Çəki: 1)

- ☐ iqlim
 - ☐ aqroiqlim
 - ☒ rekreasiya
 - ☐ ərazi
 - ☐ tükənməyən
-

Sual: Dünyada neftli-qazlı sahənin nə qədər olduğunu müəyyən edin? (Çəki: 1)

- ☐ 149 mln kv km
 - ☐ 510 mln kv km
 - ☐ 361 mln kv km
 - ☐ 135 mln kv km
 - ☒ 77 mln kv km
-

Sual: Maksimal yağıntılar harada müşahidə edildiyini bilirsinizmi? (Çəki: 1)

- ☐ Havay, 12500 mm
 - ☐ Cerrapunca, 12000 mm
 - ☒ Cerrapunca, 23000 mm
 - ☐ Coqori, 23000 mm
 - ☐ Comolunqma, 25000 mm
-

Sual: İnkişafda olan ölkələrdə faydalı qazıntı yataqlarının axtarışında hansı üsul tətbiq edilir? (Çəki: 1)

- ☐ dərininə axtarış
- ☒ eninə axtarış

- ☐ heç bir üsul tətbiq edilmir
 - ☐ yana
 - ☐ köndələn
-

Sual: İnkişaf etmiş ölkələrdə faydalı qazıntı yataqlarının axtarışında ən çox hansı üsuldan istifadə olunur? (Çəki: 1)

- ☐ eninə
 - ☐ uzununa
 - ☐ köndələn
 - ☐ yana
 - ☒ dərininə
-

Sual: Dünyada neçə nəhəng qaz yatağı aşkarlanmışdır? (Çəki: 1)

- ☒ 20
 - ☐ 45
 - ☐ 55
 - ☐ 65
 - ☐ 75
-

Sual: Dünyada hansı sayda nəhəng neft yatağı aşkarlanmışdır? (Çəki: 1)

- ☐ 10
 - ☐ 60
 - ☐ 100
 - ☒ 30
 - ☐ 145
-

Sual: Dünyada kömür ehtiyatı nə qədər aşkarlanmışdır? (Çəki: 1)

- ☐ 10 mlrd t
 - ☒ 30 trln t-a qədər
 - ☐ 17 mlrd t
 - ☐ 25
 - ☐ 840
-

Sual: Sistdən harada istifadə olunur? (Çəki: 1)

- ☒ yanacaqda
 - ☐ heç yerdə
 - ☐ hər yerdə
 - ☐ istifadə edilmir
 - ☐ kömür alınmasında
-

Sual: Torfdan harada istifadə olunur? (Çəki: 1)

- ☐ yanacaqda
- ☒ İES-lərdə
- ☐ nəqliyyatda

- ☐ kosmosda
 - ☐ məişətdə
-

Sual: Dünya təbii qazının təxminən neçə faizi RF-də aşkarlanmışdır? (Çəki: 1)

- ☒ 33%
 - ☐ 60%
 - ☐ 70%
 - ☐ 15%
 - ☐ 100%
-

Sual: RF –də ən böyük neft ehtiyatı hansı bölgədə aşkarlanmışdır? (Çəki: 1)

- ☐ Volqaboyunda
 - ☒ Qərbi Sibirdə
 - ☐ Saxalində
 - ☐ Urenqoyda
 - ☐ Kuril adalarında
-

Sual: Avropanın hansı dənizində daha çox neft ehtiyatı aşkarlanmışdır? (Çəki: 1)

- ☒ Şimal dənizi
 - ☐ Baltik
 - ☐ Ağ dəniz
 - ☐ Aralıq
 - ☐ Qara dəniz
-

Sual: Afrikada ən böyük neft ehtiyatının hansı ölkə ərazisində olduğunu müəyyən edin: (Çəki: 1)

- ☐ Niger
 - ☒ Nigeriya
 - ☐ Cad
 - ☐ Zambiya
 - ☐ Konqo
-

Sual: Himalayda hər birisinin hündürlüyünün 8000 m-dən yüksək olan neçə zirvə vardır? (Çəki: 1)

- ☒ 10
 - ☐ 14
 - ☐ 16
 - ☐ 25
 - ☐ 32
-

Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsində xüsusi rolu olan quru və su sahələrinin nisbəti neçədir? (Çəki: 1)

- ☐ 51:49
- ☒ 29:71

- ☐ 35:65
 - ☐ 25:75
 - ☐ 36:64
-

Sual: Sululuğuna görə 1-3-cü yerləri tutan çaylar? (Çəki: 1)

- ☒ Amazon, Konqo, Qanq
 - ☐ Qanq, Amazon, Konqo
 - ☐ Konqo, Qanq, Amazon
 - ☐ Amazon, Nil, Iuara
 - ☐ amazon, Sena, Temza
-

Sual: Tuz gölündə əhəmiyyət kəsb edən duzun promilini müəyyən edin: (Çəki: 1)

- ☐ 200
 - ☐ 400
 - ☒ 332
 - ☐ 467,5
 - ☐ 525,9
-

Sual: Ölüm dərəsində ən yüksək temperaturun neçə dərəcə C olduğunu müəyyən edin: (Çəki: 1)

- ☐ 35.....
 - ☐ 45
 - ☐ 56,7
 - ☐ 65
 - ☒ 85
-

Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi hansı iqlim qurşağında daha yaxşıdır? (Çəki: 1)

- ☒ mülayim
 - ☐ ekvatorial
 - ☐ arktik
 - ☐ antarktik
 - ☐ subtropik
-

Sual: Quruda ən alçaq temperatura hansı Yarımkürədə qeydə alınmışdır? (Çəki: 1)

- ☐ Cənub
 - ☒ Şimal
 - ☐ Şərq
 - ☐ Qərb
 - ☐ hər ikisində
-

Sual: Tükənməz təbii sərvət sayılan Günəş enerjisi Yerin səthinə neçə dəfəyə gəlib çatır? (Çəki: 1)

- ☒ 8

- ☐ 15
- ☐ 25
- ☐ 30
- ☐ 18

Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsində böyük əhəmiyyət kəsb edən Günəşdə istiliyin selsi ilə neçə dərəcə olduğunu bilirsinizmi? (Çəki: 1)

- ☐ 200
- ☐ 400
- ☐ 600
- ☒ 20 mln.
- ☐ 35 mlrd.

Sual: Azərbaycan Respublikasının iqliminə təsir edən Baş Qafqaz silsiləsində mövcud zirvə necə adlanır? (Çəki: 1)

- ☐ Kəpəz
- ☒ Elbrus
- ☐ Kazbek
- ☐ B. Kirs
- ☐ Şahdağ

Sual: Afrikada məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsində az rol oynamayan mövcud dağ zirvəsi hansıdır və hündürlüyünü müəyyən edin: (Çəki: 1)

- ☒ Klimancora – 5895 m
- ☐ Atlas – 2800 m
- ☐ Qat 7000 m
- ☐ Akonqaqna 6765 m
- ☐ karpət 5000 m

Sual: Qırmızı dənizdə durululuğun neçə promil olduğunu bilirsinizmi? (Çəki: 1)

- ☐ 38
- ☒ 42,37
- ☐ 45
- ☐ 50
- ☐ 8

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	47
Maksimal faiz	47
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Məhsuldar qüvvələrin inkişafı və düzgün yerləşdirilməsində nəzərə alınan təbii şəraitə nə daxildir? (Çəki: 1)

- ☐ ərazinin coğrafi mövqeyi
 - ☐ ərazinin relyefi
 - ☐ ərazinin iqlimi
 - ☐ ərazinin torpaq, bitki, su və heyvanat aləmi
 - ☒ ərazinin coğrafi mövqeyi, relyefi, iqlimi, torpaq, bitki, su, heyvanat aləmi
-

Sual: Məhsuldar qüvvələrin inkişafı və daha düzgün yerləşdirilməsində gərəkli olan təbii sərvətlər anlayışı nədir? (Çəki: 1)

- ☒ insan həyatının və məhsuldar qüvvələrin digərlərinin inkişafı üçün təbiətdə istifadə edilən və gələcəkdə də istifadəsi mümkün olan hər bir resurs
 - ☐ torpaq
 - ☐ su
 - ☐ meşə, faydalı qazıntılar
 - ☐ neft
-

Sual: Təbii sərvətlər istifadə olunmalarına görə hansı qrupları özündə birləşdirirlər? (Çəki: 1)

- ☐ yararsız, yararlı
 - ☐ istifadəsiz, istifadəli
 - ☐ tükənən
 - ☐ tükənməyən
 - ☒ istifadə olunan və potensial
-

Sual: Təbii sərvətlər istifadə olunma xüsusiyyətlərinə görə neçə qrupa ayrılırlar? (Çəki: 1)

- ☒ 2
 - ☐ 10
 - ☐ 20
 - ☐ 12
 - ☐ 18
-

Sual: Mineral təbii sərvətlər hansılardır? (Çəki: 1)

- ☐ yerüstü
 - ☒ yeraltı
 - ☐ neft
 - ☐ qaz
 - ☐ kömür
-

Sual: Bərpa olunmayan təbii sərvətləri göstərin. (Çəki: 1)

- ☒ mineral sərvətlər
- ☐ kömür

- ☐ neft
 - ☐ mis
 - ☐ su
-

Sual: Bərpa olunan təbii sərvətlər: (Çəki: 1)

- ☐ vanadium
 - ☐ duz
 - ☒ meşə
 - ☐ hava
 - ☐ qızıl
-

Sual: Tükənməyən təbii sərvətlərə misal göstərin. (Çəki: 1)

- ☐ kömür
 - ☒ hava
 - ☐ meşə
 - ☐ dəmir filizi
 - ☐ gümüş
-

Sual: Tükənən, lakin bərpa olunan təbii sərvətlər: (Çəki: 1)

- ☒ meşə
 - ☐ rekreasiya resursları
 - ☐ günəş enerjisi
 - ☐ külək enerjisi
 - ☐ yerin daxili enerjisi
-

Sual: Yer kürəsində nə qədər təbii sərvət növü aşkarlanmışdır? (Çəki: 1)

- ☒ - 250
 - ☐ 100
 - ☐ 1000
 - ☐ 400
 - ☐ 600
-

Sual: Dünyada hansı sayda mineral aşkarlanmışdır? (Çəki: 1)

- ☒ 4500-5000
 - ☐ 3250-3435
 - ☐ 4200
 - ☐ 3300
 - ☐ 10 000
-

Sual: Təbii sərvət nədr? (Çəki: 1)

- ☐ su
- ☐ Hava
- ☐ torpaq
- ☐ k/t-ı

☒ istifadə olunan və istifadəsi nəzərdə tutulan ehtiyatlar

Sual: Təbii şərait nəyi özündə birləşdirir? (Çəki: 1)

- ☐ mineral
 - ☐ kömür
 - ☐ qaz
 - ☐ dəmir filizi
 - ☒ ətraf mühitin təbii xassələrinin məcmuu
-

Sual: Çay sularının həcminə görə hansı dövlətlər liderlik edir? (Çəki: 1)

- ☒ Braziliya
 - ☐ Çin
 - ☐ Kanada
 - ☐ Avstraliya
 - ☐ S.Ərəbistan
-

Sual: Çay sularının həcminə görə hansı dövlət dünyada 2-ci yeri tutur? (Çəki: 1)

- ☐ Braziliya
 - ☒ RF
 - ☐ AFR
 - ☐ BB
 - ☐ İtaliya
-

Sual: Qaz ehtiyatına görə dünyanın 2-ci dövləti hansıdır? (Çəki: 1)

- ☐ RF
 - ☒ İran
 - ☐ Kanada
 - ☐ Kuba
 - ☐ çin
-

Sual: RF-də qaz ehtiyatı nə qədərdir? (Çəki: 1)

- ☒ 215 trln kub m
 - ☐ 700 trln kub m
 - ☐ 927 trln kub m
 - ☐ 975 trln kub m
 - ☐ 1,0 mlrd kub m
-

Sual: Dünyada çay sularının həcminə görə 1-ci, 2-ci yeri tutan dövlətləri müəyyən edin: (Çəki: 1)

- ☐ Kanada, ABŞ
 - ☐ Çin, Hindistan
 - ☐ BB, BƏƏ
 - ☒ Braziliya, RF
 - ☐ RF, Hindistan
-

Sual: Dünyada təbii qaz ehtiyatına görə 1-ci 3-lüyə daxil olan ölkələri ardıcıl düzün: (Çəki: 1)

- ☒ RF, İran, Türkmənistan
 - ☐ Kuba, BB, Kanada
 - ☐ Kanada, Braziliya
 - ☐ BƏƏ, Oman
 - ☐ Çin, ABŞ
-

Sual: Qaz ehtiyatına görə dünyada 3-cü dövləti müəyyən edin: (Çəki: 1)

- ☐ Kanada
 - ☒ Türkmənistan
 - ☐ Çin
 - ☐ RF
 - ☐ İran
-

Sual: İranda qaz ehtiyatı nə qədərdir (trln kub m) ? (Çəki: 1)

- ☒ 30,7
 - ☐ 50
 - ☐ 52,7
 - ☐ 45,9
 - ☐ 25,9
-

Sual: Mineral və energetika resurslarının əsasını nə təşkil edir? (Çəki: 1)

- ☐ qaz
 - ☐ su
 - ☒ faydalı qazıntılar
 - ☐ kömür
 - ☐ qaz
-

Sual: Faydalı qazıntılar hansı sərvətlər qrupuna aiddir? (Çəki: 1)

- ☒ tükənən. Bərpa olunmayan
 - ☐ tükənən
 - ☐ bərpa olunan
 - ☐ bərpa olunan, tükənməyən
 - ☐ tükənməyən
-

Sual: Yerin daxili enerjisi hansı təbii sərvətlər qrupuna aiddir? (Çəki: 1)

- ☐ tükənən
 - ☒ tükənməyən
 - ☐ bərpa olunan
 - ☐ bərpa olunmayan
 - ☐ tükənməyən, bərpa olunmayan
-

Sual: Tükənməyən təbii sərvətə misal göstərin: (Çəki: 1)

- ☒ hava
 - ☐ meşə
 - ☐ mineral
 - ☐ daş
 - ☐ qum
-

Sual: Təbii sərvətlərin ehtiyatlarını neçə cür müəyyən edirlər? (Çəki: 1)

- ☒ 3
 - ☐ 20
 - ☐ 30
 - ☐ 40
 - ☐ 50
-

Sual: Təbii sərvətlər ehtiyatının müəyyən edilməsinin 1-ci üsulu: (Çəki: 1)

- ☐ aşkarlanmamış
 - ☒ geoloji
 - ☐ istifadə olunan
 - ☐ sübut olunaraq istifadə olunan
 - ☐ dəqiqləşdirilmiş
-

Sual: Əmək nemətlərini necə adlandırırlar? (Çəki: 1)

- ☒ iqtisadiyyatın «atası»
 - ☐ mənbə
 - ☐ əsas
 - ☐ insanlar
 - ☐ qeyri fəal əhali
-

Sual: Nəcib metallara misal göstərin: (Çəki: 1)

- ☐ kömür
 - ☐ mis
 - ☐ alüminium
 - ☐ kobalt
 - ☒ platin, qızıl, gümüş
-

Sual: Aliminium alınmasında hansı xammaldan istifadə olunur? (Çəki: 1)

- ☒ boksit
 - ☐ mis
 - ☐ kobalt
 - ☐ ağac
 - ☐ daş
-

Sual: Mineral sərvətlərə təbiətdə neçə formada rast gəlinir? (Çəki: 1)

- ☐ 10

- ☐ 20
 - ☐ 30
 - ☒ 3
 - ☐ 35
-

Sual: Mineral sərvətlər hansı formada olurlar? (Çəki: 1)

- ☒ bərk, maye, qaz
 - ☐ bərk
 - ☐ qaz
 - ☐ maye
 - ☐ sülp
-

Sual: Yer kürəsində orta hündürlüyün neçə metr olduğunu müəyyən edin: (Çəki: 1)

- ☐ 350 m
 - ☐ 400 m
 - ☒ 875 m
 - ☐ 1000 m
 - ☐ 200 m
-

Sual: Comolunqma zirvəsi hansı ölkənin ərazisindədir? (Çəki: 1)

- ☒ Nepal
 - ☐ Çin
 - ☐ Hindistan
 - ☐ Koreya
 - ☐ Himalay
-

Sual: Avropada məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsində başlıca təsir edən relyefin maksimal hündürlüyü harada müşahidə edilir? (Çəki: 1)

- ☐ Kərgəlan
 - ☐ Soqari
 - ☐ Comolunqma
 - ☒ Monblan
 - ☐ Kazbek
-

Sual: Yer kürəsində ən hündür zirvələr harada yerləşir? (Çəki: 1)

- ☒ Himalayda
 - ☐ Qafqazda
 - ☐ Altayda
 - ☐ Talışda
 - ☐ Hindu-Çində
-

Sual: Yer kürəsinin ən dərin gölü hansıdır? (Çəki: 1)

- ☒ Baykal
- ☐ Tanqanika

- ☐ Xəzər
 - ☐ Qara dəniz
 - ☐ Ölü dəniz
-

Sual: Okeanlarda nə qədər su ehtiyatı vardır? (Çəki: 1)

- ☐ 2,0 mlrd kub m
 - ☒ 1,4 mlrd kub m
 - ☐ 61,7 trln kub m
 - ☐ 400 mlrd kub m
 - ☐ 25 mlrd kub m
-

Sual: Yer kürəsində mütləq maksimal tempratura harada müşahidə olunur? (Çəki: 1)

- ☒ Meksika
 - ☐ Sudan
 - ☐ Kuba
 - ☐ Çin
 - ☐ BB
-

Sual: Havay adalarında mütləq maksimal yağıntılar nə qədərdir? (Çəki: 1)

- ☐ 1000 mm
 - ☐ 2000 mm
 - ☒ 12000 mm
 - ☐ 22000 mm
 - ☐ 35000 mm
-

Sual: Dünyada neçə iqlim qurşağı vardır? (Çəki: 1)

- ☐ 10
 - ☐ 7
 - ☐ 6
 - ☒ 13
 - ☐ 25
-

Sual: Yer kürəsində mütləq minimum yağıntıların harada düşdüyünü müəyyən edin: (Çəki: 1)

- ☐ Cerrapunca
 - ☒ Atakama
 - ☐ Havay
 - ☐ misirdə
 - ☐ Azərbaycan Respublikası
-

Sual: Dünyada ən duzlu göl hansıdır? (Çəki: 1)

- ☒ Tuz
- ☐ Xəzər
- ☐ Baykal

- ☐ İssikkul
- ☐ Aral

Sual: Böyük təbii sərvət sayılan duz ehtiyatı hansı dənizdə daha sıxdır? (Çəki: 1)

- ☒ Ölü dəniz
- ☐ Xəzər
- ☐ Qara dəniz
- ☐ Kara
- ☐ Sarqassa

Sual: OPEK-də nə qədər neft ehtiyatı vardır? (Çəki: 1)

- ☒ 109,1 mlrd t
- ☐ 60%
- ☐ 17,5
- ☐ 145
- ☐ 26

Sual: Dünyada neftli sahənin nə qədər olduğunu bilirsinizmi? (Çəki: 1)

- ☐ 15 mln kv. km
- ☐ 30
- ☐ 40
- ☒ 55
- ☐ 77

Sual: Müasir dünyada faydalı qazıntı yataqlarının axtarışında hansı üsullardan istifadə edilir? (Çəki: 1)

- ☒ eninə. dərininə
- ☐ dərininə
- ☐ eninə
- ☐ uzununa
- ☐ heç bir üsuldən istifadə edilmir

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	39
Maksimal faiz	39
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Əhali nədir? (Çəki: 1)

- ☒ məhsuldar qüvvələrin elementi
- ☐ insan amili

- ☐ fəal əhali
 - ☐ işləyənlər
 - ☐ işçilər ordusu
-

Sual: Məhsuldar qüvvələrin tərkibi hesab edilən əhalinin dünyada sayı (nəfərlə) (Çəki: 1)

- ☐ 10 mln
 - ☒ 7 mlrd
 - ☐ 7,2 mln
 - ☐ 9,3 mln
 - ☐ 5,8 mln
-

Sual: Əhali təzələnməsinin neçə tipi vardır? (Çəki: 1)

- ☐ 5
 - ☐ 1
 - ☒ 2
 - ☐ 4
 - ☐ 10
-

Sual: Əhalinin ən çox təbii artımı hansı qrupp ölkələr üçün xarakterikdir? (Çəki: 1)

- ☐ orta inkişaf etmiş
 - ☐ inkişaf etmiş
 - ☐ çox inkişaf etmiş
 - ☐ yüksək inkişaf etmiş
 - ☒ inkişafda olan
-

Sual: Dünya üzrə əhalinin illik artımı nə qədər təşkil edir? (Çəki: 1)

- ☒ 80 mln nəfərə qədər
 - ☐ 120 mln nəfər
 - ☐ 150 mln
 - ☐ 10 mln
 - ☐ 35 mln
-

Sual: II boyu doğuma, kəbinə, boşanmalara, yaş strukturuna, təbii artıma, ölümə dövlət tərəfindən nəzarət olunması necə adlanır? (Çəki: 1)

- ☐ xalq siyasəti
 - ☐ dövlət siyasəti
 - ☐ dövlət nəzarəti
 - ☐ nəzarət
 - ☒ demoqrafik siyasət
-

Sual: Əmək ehtiyatları nədir? (Çəki: 1)

- ☒ əmək qabiliyyətli
- ☐ işləyənlər

- ☐ fəal əhali
 - ☐ aktiv əhali
 - ☐ işləməyənlər
-

Sual: Əhalinin hansı qruppu fəal əhali hesab edilir? (Çəki: 1)

- ☒ işləyənlər
 - ☐ işləmək istəyənlər
 - ☐ işləməyənlər
 - ☐ qadınlar
 - ☐ kişilər
-

Sual: Orta yaş həddi ən cox olan hansı dövləti tanıyırsınız? (Çəki: 1)

- ☐ İtaliya
 - ☒ Yaponiya
 - ☐ Çin
 - ☐ Kanada
 - ☐ Hindistan
-

Sual: Ən az orta yaş həddinə malik olan insanlar hansı bölgədə yaşayırlar? (Çəki: 1)

- ☐ Asiya
 - ☐ Avstraliya
 - ☐ Çin
 - ☒ Afrika
 - ☐ Okeaniya
-

Sual: Ərəb dünyasını birləşdirən ölkələrin sayını müəyyən edin: (Çəki: 1)

- ☐ 100
 - ☐ 200
 - ☐ 247
 - ☒ 25
 - ☐ 250
-

Sual: Dünyada aparıcı dinlər hansılardır? (Çəki: 1)

- ☐ Xristian
 - ☐ Müsəlman
 - ☐ İslam
 - ☐ Buddist
 - ☒ Xristian, müsəlman, buddist
-

Sual: 1. Məhsuldar qüvvələrin aparıcı sahəsi olan əhalinin demokratik xüsusiyyətlərin müəyyən etmək üçün hər 10 ildən bir keçirilən hansı üsuldən istifadə olunur? (Çəki: 1)

- ☐ təzələnmədən
- ☐ təbii artımdan
- ☒ siyahıya almadan

- ☐ miqrasiyadan
 - ☐ urbanizasiyadan
-

Sual: Miqrasiyanın hansı formaları vardır? (Çəki: 1)

- ☒ daimi, dövrü, qısa müddətli
 - ☐ daimi
 - ☐ dövrü
 - ☐ qısa müddətli
 - ☐ fəsillik
-

Sual: Xarici miqrasiyanın neçə növünü tanıyırsınız, (Çəki: 1)

- ☐ 15
 - ☐ 30
 - ☐ 45
 - ☐ 56
 - ☒ 5
-

Sual: Miqrasiyanın neçə növünü tanıyırsınız? (Çəki: 1)

- ☐ 4
 - ☒ 2
 - ☐ 3
 - ☐ 5
 - ☐ 6
-

Sual: Miqrasiyanın ölkədən gedənlər növü necə adlanır? (Çəki: 1)

- ☒ emiqrasiya
 - ☐ immiqrasiya
 - ☐ repatriasiya
 - ☐ departasiya
 - ☐ doğru cavab yoxdur
-

Sual: Əhalinin məcburi köçürülməsi necə adlandırılır? (Çəki: 1)

- ☐ reemiqrasiya
 - ☐ repartasiya
 - ☒ departasiya
 - ☐ immiqrasiya
 - ☐ emiqrasiya
-

Sual: Orta ömr sürmədə kimlər üstünlük təşkil edir? (Çəki: 1)

- ☒ qadınlar
 - ☐ qızlar
 - ☐ oğlanlar
 - ☐ kişilər
 - ☐ qocalar
-

Sual: Ən çox aqlomerasiya hansı ölkədədir? (Çəki: 1)

- ☐ Hindistan
 - ☐ ABŞ
 - ☒ Çin
 - ☐ Kanada
 - ☐ Braziliya
-

Sual: Super şəhər məvhumu nədir? (Çəki: 1)

- ☐ əhalisi 1,0 mln olan şəhər
 - ☐ əhalisi 2,0 mln olan şəhər
 - ☐ əhalisi 3 mln olan şəhər
 - ☒ əhalisi 10 mln-dan çox olan şəhər
 - ☐ şəhər birləşmələri
-

Sual: Urbanizasiyanın 100%-i mövcud olduğu hansı dövləti tanıyırsınız? (Çəki: 1)

- ☐ braziliyada
 - ☐ Çin
 - ☐ ABŞ
 - ☐ AFR
 - ☒ Sinqapur
-

Sual: Urbanizasiyanın maksimal mövcud olduğu 1-ci 3lük dövlətlərini ardıcıl göstərin: (Çəki: 1)

- ☒ Sinqapur, Belçika, Küveyt
 - ☐ Küveyt, Sinqapur, Belçika
 - ☐ Belçika, Sinqapur, küveyt
 - ☐ yoxdur
 - ☐ AFR,BB, Fransa
-

Sual: Əhali nədir? (Çəki: 1)

- ☐ oğlan
 - ☐ qız
 - ☐ kişi
 - ☐ qadın
 - ☒ sosial varlıqdır
-

Sual: Bu vaxta qədər nə qədər insan doğulmuşdur –dünyaya gəlmişdir? (Çəki: 1)

- ☐ 30 mlrd
 - ☐ 45 mlrd
 - ☒ 80mlrd
 - ☐ 100 mlrd
 - ☐ 15 mlrd
-

Sual: Əhalinin neçə cür artım artımı mövcuddur? (Çəki: 1)

- ☐ 10
 - ☒ 2
 - ☐ 17
 - ☐ 25
 - ☐ 18
-

Sual: Əhali artımının normalarını- növlərini müəyyən edin: (Çəki: 1)

- ☐ təbii
 - ☐ mexaniki
 - ☒ təbii, mexaniki
 - ☐ 1-ci tip
 - ☐ 2-ci tip
-

Sual: Əhalinin yerdəyişməsi nədir? (Çəki: 1)

- ☒ miqrasiyanın
 - ☐ ölənlərin
 - ☐ doğulanların
 - ☐ ölənlərin
 - ☐ boşanmaların
-

Sual: Miqrasiya hesabına Qərbdə hansı dövlətlərin əhalisinin əsası qoyulmuşdur? (Çəki: 1)

- ☐ Braziliya, Çili
 - ☒ ABŞ. Kanada
 - ☐ Venesuela, kuba
 - ☐ Uruqvay, Paraqvay
 - ☐ Argentina. Peru
-

Sual: Yer kürəsinin sahəsini müəyyən edin: (Çəki: 1)

- ☒ 5102 mlnkv.km
 - ☐ 510
 - ☐ 149
 - ☐ 371
 - ☐ 135
-

Sual: Əhalinin ən çox savadsızlığı hansı dövlətlər üçün xasdır? (Çəki: 1)

- ☐ Asiya
 - ☒ Afrika
 - ☐ Avstraliya
 - ☐ Avropa
 - ☐ antarktida
-

Sual: Dünyada hansı sayda dil var? (Çəki: 1)

- ☐ 15
 - ☐ 300
 - ☒ 5 minə qədər
 - ☐ 10 min
 - ☐ 30 mindən çox
-

Sual: Əhalinin keyfiyyətinə nə daxildir? (Çəki: 1)

- ☒ sağlamlıq
 - ☐ kişi, qadın
 - ☐ oğlan, qız
 - ☐ boşanmalar
 - ☐ ailə-kəbin
-

Sual: Suburbanizasiya anlamını müəyyən edin: (Çəki: 1)

- ☐ iri şəhər
 - ☐ şəhər birləşmələri
 - ☐ şəhər
 - ☐ kənd-şəhər
 - ☒ şəhərlilərin şəhər ətrafına köçməsi
-

Sual: Rurbanizasiya anlamının nə olduğunu müəyyən edin: (Çəki: 1)

- ☒ xeyli müddətdən sonra ölkəyə qayıtma
 - ☐ iri şəhər
 - ☐ nəhəng şəhər
 - ☐ 2 şəhərin birləşməsi
 - ☐ şəhər aqlomerasiyaları
-

Sual: Meqapolis nədir? (Çəki: 1)

- ☐ şəhər
 - ☐ iri şəhər
 - ☒ əhalisi 1,0 mln olan şəhər
 - ☐ meqallopis
 - ☐ supersəhər
-

Sual: Dünyada ən çox hansı dildə danışılar? (Çəki: 1)

- ☐ ingilis
 - ☒ çin
 - ☐ alman
 - ☐ rus
 - ☐ hind
-

Sual: Beynəlxalq statistikada əmək ehtiyatları cinsindən asılı olmayaraq hansı yaşlar qəbul edilmişdir? (Çəki: 1)

- ☒ 15-65

- ☐ 16-60
- ☐ 15-62
- ☐ 17-70
- ☐ 15-75

Sual: Doğulanlarla ölüm arasındaki fərq nə adlanır? (Çəki: 1)

- ☒ təbii artım
- ☐ əhali partlayışı
- ☐ mexaniki artım
- ☐ dünyasını dəyişən
- ☐ uşaqlar

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Əhalinin məskunlaşmasına təsir edən amillər: (Çəki: 1)

- ☒ təbii şərait, tarixi məskunlaşma xüsusiyyətləri
- ☐ relyef
- ☐ coğrafi mövqe
- ☐ nəqliyyat
- ☐ ekoloji durum

Sual: Dünyada hər kv km-də əhalinin orta sıxlığını müəyyən edin: (Çəki: 1)

- ☐ 70 nəfər
- ☒ 45 nəfər
- ☐ 200 nəfər
- ☐ 175 nəfər
- ☐ 111,5 nəfər

Sual: Suburbanizasiyanın nə olduğunu bilirsinizmi? (Çəki: 1)

- ☒ şəhərlilərin şəhərətrafına köçməsi
- ☐ miqrasiya
- ☐ immiqrasiya
- ☐ emiqrasiya
- ☐ şəhərləşmə

Sual: Əhalisinin sayına görə 1-ci 3-lüyə daxil olan dövlətləri müəyyən edin: (Çəki: 1)

- ☐ Hindistan, ABŞ, Çin

- ☐ Çin, ABŞ, Hindistan
 - ☒ Çin, Hindistan, ABŞ
 - ☐ Çin, Yaponiya, Indoneziya
 - ☐ Çin, Hindistan, Braziliya
-

Sual: Dünyada hər kv km-də ən az əhali sıxlığı hansı ərazidədir? (Çəki: 1)

- ☐ Afrikada
 - ☒ Qrenlandiyada
 - ☐ Kubada
 - ☐ ABŞ-da
 - ☐ Cilidə
-

Sual: Dünyanın hansı ölkəsində hər kv km-də ən çox əhali sıxlığı müşahidə olunur? (Çəki: 1)

- ☐ Kubada
 - ☐ Çində
 - ☐ RF-də
 - ☒ Monakoda
 - ☐ ABŞ-da
-

Sual: Hər km.km-də maksimal əhali sıxlığı hansı ölkədə müşahidə edilir? (Çəki: 1)

- ☒ Monakoda
 - ☐ Indoneziyada
 - ☐ Çində
 - ☐ ABŞ-da
 - ☐ Banqladeşdə
-

Sual: Dünyada hansı şəhərdə hər kv. km-də maksimal əhali sıxlığı müşahidə olunur? (Çəki: 1)

- ☐ Vaşinqtonda
 - ☐ Moskvada
 - ☒ Pekində
 - ☐ Dehlidə
 - ☐ Sanada
-

Sual: Pekində hər kv km-də əhalinin maksimal sıxlığını müəyyən edin: (Çəki: 1)

- ☐ 35000
 - ☐ 40000
 - ☐ 15000
 - ☐ 12000
 - ☒ 26000
-

Sual: Miqrasiya prosesi nədir? (Çəki: 1)

- ☒ əhalinin bir yerdən başqa yerə hərəkəti

- ☐ əhalinin gəlməsi
 - ☐ əhalinin getməsi
 - ☐ əhalinin eyni yerdə qalması
 - ☐ immiqrasiya
-

Sual: Miqrasiyanın neçə əsas növü vardır? (Çəki: 1)

- ☒ 2
 - ☐ 4
 - ☐ 7
 - ☐ 8
 - ☐ 1
-

Sual: Boston-Vaşinqton meqapolisi harada yerləşir? (Çəki: 1)

- ☐ BB
 - ☐ AFR
 - ☐ Fransa
 - ☐ İtaliya
 - ☒ ABŞ
-

Sual: Demografik böhran, Demografik partlayış anamları nədir? (Çəki: 1)

- ☒ əhali təhəlməsinin tipləri
 - ☐ əhali artımı
 - ☐ əhalinin köçməsi
 - ☐ şəhərlərin sayının azalması
 - ☐ şəhərlərin aqlomerasiyası
-

Sual: Aborijen əhali kimlərə deyilir? (Çəki: 1)

- ☐ kənd əhalisinə
 - ☐ şəhər əhalisinə
 - ☐ qəsəbə əhalisinə
 - ☐ bölgə əhalisinə
 - ☒ yerli əhaliyə
-

Sual: Afrikada təbii artımın çoxluğuna təsir edən amillərdən birini göstərin: (Çəki: 1)

- ☒ sivilizasiyalılığın səviyyəsinin aşağı olması:
 - ☐ ölümün azlığı
 - ☐ ölümün olmaması
 - ☐ qadınların çoxluğu
 - ☐ ölümün varlığı
-

Sual: Etnologiya elmi nə ilə məşguldur? (Çəki: 1)

- ☐ təbiətlə
- ☐ mühitlə
- ☒ əhali ilə

- ☐ torpaqla
 - ☐ əkinçiliklə
-

Sual: Çində əhali haqda devviz necə formalaşmışdır? (Çəki: 1)

- ☒ 2 uşaq yaxşıdır, 3 uşaq həddən artıq çoxdur, 4 uşaq olmaq isə səfdir
 - ☐ 4 uşaq lazımdır
 - ☐ 1 uşağı olmaq daha yaxşıdır
 - ☐ evlənmək gərəklidir
 - ☐ evlənmək lazımdır
-

Sual: Ən az ömr sürənə hansı dövlətdə müşahidə edilir? (Çəki: 1)

- ☐ Afrikada
 - ☒ Botsvanada
 - ☐ asiyada
 - ☐ Avropada
 - ☐ Amerikada
-

Sual: MDB ölkələrinin hansında əhalinin təbii artımı daha çoxdur? (Çəki: 1)

- ☒ Tacikistanda
 - ☐ RF-də
 - ☐ Belarusiyada
 - ☐ Ukraynada
 - ☐ Gürcüstanda
-

Sual: MDB-də əhalinin təbii artımı hansı dövlətdə mənfi saldoğa malikdir? (Çəki: 1)

- ☐ Azərbaycan
 - ☐ Özbəkistan
 - ☐ Türkmənistan
 - ☐ Qırğızıstan
 - ☒ Ermənistan
-

Sual: MDB məkanında hansı qrup ölkələrdə əhalinin təbii artımı daha çox müşahidə edilir? (Çəki: 1)

- ☒ Mərkəzi Asiya
 - ☐ Cənubi Qafqaz
 - ☐ Qərbi Avropa
 - ☐ Şərqi Avropa
 - ☐ Hec birində
-

Sual: Əhalinin təzələnməsi anlamı nədir ? (Çəki: 1)

- ☐ Ölüm
- ☒ Doğum,ölüm,təbii artımı
- ☐ Doğuma nəzarət
- ☐ təbii artım

☐ uşaqların dünyaya gəlməsi

Sual: Hansı tip ölkələrdə əhalinin təbii artımı daha çoxdur? (Çəki: 1)

- ☐ Əhalisi sıx olan ölkələrdə
 - ☐ əhalisi az olan ölkələrdə
 - ☐ əhalisi zəif olan ölkələrdə
 - ☐ kişilər çox olan ölkələrdə
 - ☒ inkişafda olan ölkələrdə
-

Sual: Depopulyasiya anlamının nə olduğunu bilirsinizmi? (Çəki: 1)

- ☐ Zəif inkişaf
 - ☒ Əhali artımının mənfi olması
 - ☐ əhalinin çoxluğu
 - ☐ əhalinin olmaması]
 - ☐ əhalinin ölümdən üstünlüyü
-

Sual: Yer kürəsində əhali hansı regionda daha çoxdur? (Çəki: 1)

- ☐ Avropa
 - ☒ Asiya
 - ☐ Afrika
 - ☐ Amerika
 - ☐ Çin
-

Sual: Ümumiyyətlə əhalinin təbii artımı dünyanın hansı qrup ölkələrində daha çoxdur? (Çəki: 1)

- ☒ IOÖ
 - ☐ IEÖ
 - ☐ iqtisadi inkişafı yüksək
 - ☐ iqtisadi inkişafı orta
 - ☐ heç birində
-

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Maddi istehsalın 3-cü aparıcı sahəsini müəyyən edin: (Çəki: 1)

- ☐ maşınqayırma
- ☐ kənd təsərrüfatı
- ☐ kimya

- ☒ nəqliyyat
 - ☐ elektroenergetika
-

Sual: ETT ilə ETİ bir-birindən nə ilə fərqlənir? (Çəki: 1)

- ☐ sinonimlərdir
 - ☒ zaman kəsiyi
 - ☐ təkrar olunur
 - ☐ fərqlənmirlər
 - ☐ uzun vaxtla
-

Sual: Maddi istehsalın 2-ci aparıcı sahəsini müəyyən edin: (Çəki: 1)

- ☒ kənd təsərrüfatı
 - ☐ nəqliyyat
 - ☐ sənaye
 - ☐ kimya
 - ☐ elektroenergetika
-

Sual: Maddi istehsalın 1-ci aparıcı sahəsi: (Çəki: 1)

- ☐ nəqliyyat
 - ☒ sənaye
 - ☐ kənd təsərrüfatı
 - ☐ yanacaq
 - ☐ yeyinti
-

Sual: Dünya təsərrüfatının aparıcı sahəsini müəyyən edin. (Çəki: 1)

- ☐ k/t
 - ☐ yanacaq
 - ☒ sənaye
 - ☐ nəqliyyat
 - ☐ xidmət sahələri
-

Sual: Dünya təsərrüfatının sənaye sahəsi hansı ölkədə ən çox işçi qüvvəsini özünə cəlb etmişdi? (Çəki: 1)

- ☐ ABŞ
 - ☒ Çin
 - ☐ RF
 - ☐ Hindistan
 - ☐ AFR
-

Sual: Elmi Texniki tərəqqinin aparıcı sahələrini müəyyən edin: (Çəki: 1)

- ☒ Elm
- ☐ metallurgiya
- ☐ yanacaq
- ☐ kimya

☐ tikinti

Sual: ETT-nin 2-ci aparıcı sahəsini göstərin (Çəki: 1)

- ☐ elm
 - ☒ texnika və texnologiya
 - ☐ emal
 - ☐ hasilat
 - ☐ yüngül sənaye
-

Sual: sənaye inqilabı hansı dövrdə baş vermişdir? (Çəki: 1)

- ☒ XVII – XIX əsrlərdə
 - ☐ XV əsrlərdə
 - ☐ XVIII əsrlərdə
 - ☐ XX əsrlərdə
 - ☐ baş verməmişdir
-

Sual: Baş vermiş sənaye inqilabı nəyə səbəb olmuşdur? (Çəki: 1)

- ☐ yanacaq sənayesinin başlanmasına
 - ☐ elektroenergetikanın inkişafına
 - ☒ əl əməyindən maşınlı istehsala keçidə
 - ☐ k/t –nin inkişafına
 - ☐ nəqliyyatın inkişafına
-

Sual: Maşın- texniki inqilabın baş verməsi nəyin əsasını qoydu? (Çəki: 1)

- ☒ sənayeləşmənin
 - ☐ k/t-nin
 - ☐ savxozların
 - ☐ nəqliyyatın
 - ☐ elektricləşmənin
-

Sual: Müasir ETİ-nin tərkibinin hansı əsas sahələrindən biridir? (Çəki: 1)

- ☒ elektron hesablama maşınları EHM
 - ☐ kosmik gəmilər
 - ☐ aparatlar
 - ☐ televizor
 - ☐ telefonların kəşfi
-

Sual: ETİ-nin 3-cü aparıcı tərkibi (Çəki: 1)

- ☐ elm
 - ☐ texnika
 - ☐ texnologiya
 - ☐ ticarət
 - ☒ elektricləşdirmə və kompleks avtomatlaşdırma
-

Sual: ETT-nin digər tərkib hissəsinin nədən ibarət olduğunu bilirsinizmi? (Çəki: 1)

- ☐ maşın
 - ☐ sənaye
 - ☒ biotexnologiya, biosənaye
 - ☐ k/t, nəqliyyat
 - ☐ xidmət sahəsi
-

Sual: ETİ-nin axırncı 5-ci aparıcı tərkibinin nədən ibarət olduğunu göstərin: (Çəki: 1)

- ☒ idarəetmə
 - ☐ katib
 - ☐ xidmət
 - ☐ gəlir
 - ☐ kolxoz
-

Sual: Dünya təsərrüfatının 1-ci əsas tərkib hissəsini müəyyən edin: (Çəki: 1)

- ☒ dünya bazarı
 - ☐ k/t
 - ☐ sənaye]
 - ☐ tikinti
 - ☐ elm
-

Sual: Dünya təsərrüfatının sahəvi strukturuna nə daxildir? (Çəki: 1)

- ☒ sənaye
 - ☐ taxıl
 - ☐ tərəvəz
 - ☐ əkinçilik
 - ☐ texniki bilgiler
-

Sual: Dünya təsərrüfatının sahəvi strukturundan olanı göstərin: (Çəki: 1)

- ☐ bitgi
 - ☒ kənd təsərrüfatı
 - ☐ enerji
 - ☐ kömür
 - ☐ neft
-

Sual: Dünya təsərrüfatının sahəvi strukturu hansıdır? (Çəki: 1)

- ☐ kartof
 - ☐ çəltik
 - ☒ nəqliyyat və rabitə
 - ☐ kömür
 - ☐ xammal
-

Sual: Dünya təsərrüfatının sahəvi strukturuna aid olanı müəyyənləşdirin: (Çəki: 1)

- ☒ səhiyyə
- ☐ insan
- ☐ cəmiyyət
- ☐ gülçülük
- ☐ baramaçılıq

Sual: Dünya təsərrüfatının sahəvi strukturunun nədən ibarət olduğunu müəyyən edin: (Çəki: 1)

- ☐ insan
- ☐ kömür
- ☐ neft
- ☒ elm və təhsil
- ☐ qarğıdalı

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Dünya təsərrüfatı nə vaxt formalaşmışdır? (Çəki: 1)

- ☒ XIX əsrin sonu XX əsrin əvvəlləri
- ☐ XX əsrdə
- ☐ XIX əsrdə
- ☐ XV əsrdə
- ☐ XVII əsrdə

Sual: Dünya təsərrüfatının başlıca aparıcı sahələri hansılardır? (Çəki: 1)

- ☒ dünya bazarı, nəhəng maşınqayırma, müasir nəqliyyat
- ☐ dünya bazarı
- ☐ müasir formadakı nəqliyyat
- ☐ nəhəng maşınqayırma
- ☐ hələ formalaşmamışdır

Sual: Nəhəng və vahid bir iqtisadi orqanizm kimi bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan iqtisadiyyatların məcmuunu nə təşkil edir? (Çəki: 1)

- ☐ yanacaq-energetika
- ☐ nəqliyyat
- ☐ kənd təsərrüfatı
- ☐ elektroenergetika
- ☒ dünya təsərrüfatı

Sual: Beynəlxalq iqtisadi münasibətlərin obyektiv əsasını və komponentini nə təşkil edir? (Çəki: 1)

- ☐ bazar
 - ☐ sənaye
 - ☐ kənd təsərrüfatı
 - ☐ əmək bölgüsü
 - ☒ dünya təsərrüfatı
-

Sual: Dünya təsərrüfatının sahəsi strukturunu nə təşkil edir? (Çəki: 1)

- ☒ təsərrüfat sahələrinin və yarım savhələrin cəmi
 - ☐ nəqliyyat
 - ☐ k/t
 - ☐ elm və təhsil
 - ☐ xidmət sahəsi sferası
-

Sual: Dünya təsərrüfat əhatə dairəsinə görə hansı səviyyələrdən ibarətdir? (Çəki: 1)

- ☐ nəqliyyat
 - ☒ makro, mezo, mikro
 - ☐ makro
 - ☐ mezo
 - ☐ mikro
-

Sual: Dünya təsərrüfatında ümumi məhsul istehsalında (ÜMİ) hansı sahəsi böyük xüsusi çəkiyə (faizlə) malikdir? (Çəki: 1)

- ☒ sənaye
 - ☐ k/t
 - ☐ rabitə
 - ☐ nəqliyyat
 - ☐ ticarət
-

Sual: dünya təsərrüfatının xidmət sahəsi sferasının ümumi məhsul istehsalında xüsusi çəkisi dünyanın hansı ölkəsində daha böyükdür? (Çəki: 1)

- ☐ Fransa
 - ☐ BB
 - ☒ ABŞ
 - ☐ Kanada
 - ☐ AFR
-

Sual: Dünya təsərrüfatının sənaye sahəsində hansı sahənin xüsusi çəkisi get-gedə artmaqdadır? (Çəki: 1)

- ☒ emal sahəsinin
- ☐ hasilat
- ☐ energetika
- ☐ kimya

☐ metallurgiya

Sual: Dünya təsərrüfatının makro, mezo, mikro formaların hansının əhatə dairəsi daha kiçikdir? (Çəki: 1)

- ☐ makro
 - ☐ mezo
 - ☐ düzgün cavab yoxdur
 - ☒ mikro
 - ☐ makro, mikro
-

Sual: dünya təsərrüfatı nədir? (Çəki: 1)

- ☒ mövcud təsərrüfat sferalarının cəmi
 - ☐ nəqliyyat, rabitə
 - ☐ qulluq sferası, sənaye
 - ☐ k/t, sənaye
 - ☐ metallurgiya, energetika
-

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Dövlətin illik ümumi milli məhsul istehsalı ilə ümumi daxili məhsul istehsalının bir-birindən fərqli cəhətini müəyyən edin: (Çəki: 1)

- ☒ məhsul istehsalı miqdarı
 - ☐ məhsulun strukturu
 - ☐ quruluşu
 - ☐ BIM
 - ☐ kənd təsərrüfatı
-

Sual: illik ümumi daxili məhsul istehsalının adambaşına dollarla düşən miqdarında hansı ölkə «çempion»luq edir? (Çəki: 1)

- ☐ ABŞ
 - ☐ Fransa
 - ☐ Yaponiya
 - ☐ RF
 - ☒ Qətər
-

Sual: Böyük Britaniyada sənaye inqilabı nə vaxt baş vermişdir? (Çəki: 1)

- ☐ XIX əsrdə

- ☒ XVIII əsrdə
 - ☐ XX əsrdə
 - ☐ XVII əsrdə
 - ☐ XIX əsri sonu XX əsrin əvvəlləri
-

Sual: Dünya sosialist ölkələri sistemi nə vaxt yaranmışdır? (Çəki: 1)

- ☐ 1917-ci ildə
 - ☐ 1939-cu ildə
 - ☒ 2-ci dünya müharibəsindən sonra
 - ☐ 1941-ci ildə
 - ☐ 1944-cü ildə
-

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	38
Maksimal faiz	38
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Dünya təsərrüfatının elementlərindən birini müəyyən edin: (Çəki: 1)

- ☒ azad iqtisadi zona
 - ☐ sənaye
 - ☐ kənd təsərrüfatı
 - ☐ nəqliyyat
 - ☐ elm, maarif
-

Sual: Dünya təsərrüfatının necə aparıcı sahəsi vardır? (Çəki: 1)

- ☐ 7
 - ☒ 3
 - ☐ 8
 - ☐ 6
 - ☐ 10
-

Sual: OPEK-in nə olduğunu müəyyən edin: (Çəki: 1)

- ☐ qaz ixrac edən ölkələr
 - ☐ neft ixrac edən ölkələr
 - ☐ neft idxal edən ölkələr
 - ☐ kömür ixrac edən ərəb ölkələri
 - ☒ neft ixrac edən ərəb ölkələri
-

Sual: Neft ixrac edən ölkələr qrupu necə adlanır? (Çəki: 1)

- ☐ kapitalist

- ☒ OPEK
 - ☐ BVF
 - ☐ AI
 - ☐ AŞ
-

Sual: YEK nədir? (Çəki: 1)

- ☐ yanacaq kompleksi
 - ☐ enerji kompleksi
 - ☐ energetika kompleksi
 - ☐ kömür kompleksi
 - ☒ yanacaq-energetika kompleksi
-

Sual: Yanacaq sənayesi hansı sahələri özündə birləşdirir? (Çəki: 1)

- ☐ emal
 - ☐ hasilat
 - ☒ hasilat, emal
 - ☐ neft, qaz
 - ☐ neft, kömür
-

Sual: Təsərrüfatın ən çox kapital tutumlu sahəsini göstərin: (Çəki: 1)

- ☐ maşınqayırma
 - ☐ kimya
 - ☐ neft
 - ☒ YEK
 - ☐ metallurgiya
-

Sual: İllik yanacaq-enerji məhsulları isthsalında hansı növün xüsusi çəkisi daha böyükdür? (Çəki: 1)

- ☒ neft
 - ☐ qaz
 - ☐ kömür
 - ☐ torf
 - ☐ elektronergetika
-

Sual: Müasir dünyada sənayenin hansı sahəsinin xüsusi çəkii günü0gündən artır? (Çəki: 1)

- ☐ dağ-mədən
 - ☐ hasilat
 - ☒ emal
 - ☐ elektron
 - ☐ EHM
-

Sual: Sənayenin 2 başlıca sahəsini göstərin: (Çəki: 1)

- ☒ hasilat, emal

- ☐ meşə
 - ☐ dağ-mədən
 - ☐ kimya
 - ☐ energetika
-

Sual: Hasilat sənayesində daxil olanı müəyyən edin: (Çəki: 1)

- ☐ kimya
 - ☒ dağ-mədən
 - ☐ yeyinti
 - ☐ yüngül
 - ☐ televizor
-

Sual: Hasilat sahəsinin məhsulu: (Çəki: 1)

- ☒ kömür
 - ☐ soda
 - ☐ turşu
 - ☐ kibrit
 - ☐ taxıl
-

Sual: Ümumiyyətlə hasilat sənayesi hansı təsərrüfat sahələrini əhatə edir? (Çəki: 1)

- ☐ kömür, qaz, neft
 - ☒ dağ-mədən, ağac tədarükü, dəniz vətəgələri, su təhzizatı, ovçuluq təsərrüfatı
 - ☐ kimya, neft kimya
 - ☐ yeyinti
 - ☐ yüngül sənaye
-

Sual: Emal sənaye sahəsinin quruluşu: (Çəki: 1)

- ☒ yüngül, yeyinti, metal emalı, maşın buraxılması, konstruksiya materialları, kimya
 - ☐ neft, qaz, kömür
 - ☐ torf, sist,
 - ☐ sist, odun
 - ☐ odun, torf
-

Sual: Dünyada ən çox sənaye məhsulu istehsal edən ölkə: (Çəki: 1)

- ☐ Hindistan
 - ☐ AFR
 - ☒ ABŞ
 - ☐ Çin
 - ☐ Kanada
-

Sual: Sənaye sahələrinin inkişafına təkan verən təsərrüfat növünü müəyyən edin: (Çəki: 1)

- ☐ metallurgiya
- ☒ dünya energetikası

- ☐ kimya
 - ☐ yeyinti
 - ☐ yüngül
-

Sual: Energetikaya nə daxildir? (Çəki: 1)

- ☒ yanacaq, elektroenergetika
 - ☐ yanacaq
 - ☐ neft
 - ☐ qaz
 - ☐ daş-kömür
-

Sual: Elektrik enerjisi hansı sənaye sahəsinin məhsuludur? (Çəki: 1)

- ☐ yanacaq
 - ☒ elektroenergetika
 - ☐ kömür
 - ☐ qaz
 - ☐ odun
-

Sual: Ən çox kapital tutumlu sənaye kompleksi (Çəki: 1)

- ☒ yanacaq energetika
 - ☐ metallurgiya
 - ☐ kimya
 - ☐ yeyinti
 - ☐ yüngül
-

Sual: Dünya sənayesinin ən inkişaf etdiyi region: (Çəki: 1)

- ☐ Çin
 - ☐ Yaponiya
 - ☒ Qərbi Avropa
 - ☐ Afrika
 - ☐ Hindi-Çin
-

Sual: Dünya təsərrüfatının qərbdə ən inkişaf etmiş bölgəsi: (Çəki: 1)

- ☐ Cənubi Amerika
 - ☐ Qərbi Avropa
 - ☒ Şimali Amerika
 - ☐ Braziliya
 - ☐ Şimali, Cənubi Amerika
-

Sual: Dünya energetika məhsulları istehsalında hansı yarımkürə liderlik edir? (Çəki: 1)

- ☒ Şimal
- ☐ cənub
- ☐ Şərq
- ☐ Qərb

☐ heç biri

Sual: Elektrik enerjisi əldə edilməsində 1-ci 4 lüyə daxil olan ölkələri ardıcıl düzün: (Çəki: 1)

- ☐ RF, Çin, ABŞ, Yaponiya
 - ☒ ABŞ, Çin, RF, Yaponiya
 - ☐ Yaponiya ABŞ, RF, Sin
 - ☐ Çin, Yaponiya, ABŞ, RF
 - ☐ Kanada, ABŞ, Çin, RF
-

Sual: İllik elektrik enerjisi əldə edilməsində 1-ci 3 dövlət: (Çəki: 1)

- ☒ ABŞ, Çin, RF
 - ☐ Çin, ABŞ, Yaponiya
 - ☐ ABŞ, Kanada, AFR
 - ☐ RF, ABŞ, Fransa
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Ən çox kömürlə işləyən İES-lər hansı dövlətlərdir? (Çəki: 1)

- ☒ Polşa, CAR
 - ☐ Finlandiya, İspaniya
 - ☐ Küveyt, Oman
 - ☐ İrak, İsrail
 - ☐ Əlcəzair, Misir
-

Sual: Mazutla-qazla işləyən İES-lər ən çox hansı ölkələrdədir? (Çəki: 1)

- ☐ Gürcüstan, Moldova
 - ☐ CAR, Polşa,
 - ☐ Koreya, Şri-Lanka
 - ☐ Polşa , BB, Birma
 - ☒ RF, ABŞ
-

Sual: Külək elektrik stansiyaları ən çox hansı dövlətlərdədir? (Çəki: 1)

- ☒ Danimarka, AFR, Niderland
 - ☐ Çin, Hindistan
 - ☐ Kuba, Polşa
 - ☐ Ukrayna , Moldova
 - ☐ Azərbaycan, İran
-

Sual: Geotermal elektrik stansiyası RF-də ilk dəfə harada tikilmişdir? (Çəki: 1)

- ☐ Moskvada
 - ☒ Kamçatkada
 - ☐ Kurildə
 - ☐ Murmanskda
 - ☐ Volqoqradda
-

Sual: Polad buraxılmasında adambaşına düşən miqdara görə hansı dövlət liderlik edir? (Çəki: 1)

- ☐ AFR
 - ☐ RF
 - ☒ Lüksemburq
 - ☐ Çili
 - ☐ Kuba
-

Sual: İllik polad əridilməsində hansı dövlətlər 1-ci 4-lüyün təşkil edirlər? (Çəki: 1)

- ☒ Çin, Lüksemburq, Yaponiya, ABŞ
 - ☐ Lüksemburq, Rf, BB, Fransa
 - ☐ AFR, İtaliya, Hindistan, Norveç
 - ☐ CAR, AFR, RF, AVŞ
 - ☐ ABŞ, Çin, Çili, RF
-

Sual: 1968-ci ildə yaradılmış OPEK-in aparıcı ərəb dünyası ölkəsi hansıdır? (Çəki: 1)

- ☐ Türkiyə
 - ☒ S.Ərəbistan
 - ☐ venesuela
 - ☐ Kanada
 - ☐ Suriya
-

Sual: OPEK-də neçə ölkə var? (Çəki: 1)

- ☐ 20
 - ☐ 25
 - ☒ 12
 - ☐ 35
 - ☐ 45
-

Sual: Dünyada adambaşına düşən benzin buraxılmasına görə hansı dövlət liderlik edir? (Çəki: 1)

- ☒ Sinqapur
 - ☐ Çin
 - ☐ ABŞ
 - ☐ Kuba
 - ☐ AFR
-

Sual: Almaniya ən çox qazı haradan alır? (Çəki: 1)

- ☐ Çin
 - ☐ ABŞ
 - ☒ RF
 - ☐ Küveyt
 - ☐ Oman
-

Sual: Dünyada ən keyfiyyətli kömür hansı dövlətdədir? (Çəki: 1)

- ☐ Çin
 - ☐ ABŞ
 - ☐ Kanada
 - ☐ RF
 - ☒ Avstraliya
-

Sual: 1 barrel neft neçə litrə bərabərdir? (Çəki: 1)

- ☐ 200
 - ☐ 315,4
 - ☐ 297,3
 - ☒ 159
 - ☐ 215,6
-

Sual: Dünyada NEZ-lərin sayını müəyyən edin: (Çəki: 1)

- ☐ 15000
 - ☐ 200 000
 - ☐ 500 000
 - ☒ 2200 dən çox
 - ☐ 120 000
-

Sual: ABŞ-da hansı sayda NEZ-lərin olduğunu bilirsiniz? (Çəki: 1)

- ☐ 150
 - ☐ 20 min
 - ☒ 720
 - ☐ 5000
 - ☐ 12416
-

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Itaypu SES-inin gücü nə qədərdir? (Çəki: 1)

- ☐ 20 mln kvt
 - ☒ 12,6 mln kvt
 - ☐ 17,3 mln kvt
 - ☐ 22,5 mln kvt
 - ☐ 32,5 mln kvt
-

Sual: Elektrik stansiyalarının gücünə görə hansı dövlət 1-ci yeri tutur? (Çəki: 1)

- ☐ RF
 - ☒ ABŞ
 - ☐ Çin
 - ☐ AFR
 - ☐ Braziliya
-

Sual: Dünyada ən böyük SES kaskadı hansı çay üzərində yaradılmışdır? (Çəki: 1)

- ☒ Kolumbiya, 20 mln kv
 - ☐ Kolorado, 24,3 mln kv
 - ☐ Konqo, 21 mln kv
 - ☐ Amazon, 29 mln kv
 - ☐ Nil, 23 mln kv
-

Sual: Hansı SES-dirki, onu 1983-cü ildə 2 dövlət birgə inşa etmiş və o hansı çay üzərindədir? (Çəki: 1)

- ☒ Itaypu, Braziliya – Paraqvay, Parana
 - ☐ Araz, İran-Azərbaycan, Araz
 - ☐ Sayano-Şuşensk, RF-Hindistan, Yenisey
 - ☐ RF-Belorusiya, Krasnoyarsk, Ob
 - ☐ Ust-Ilim, RF-Çin, Yenisey
-

Sual: Elektrik enerjisi mənbələri: (Çəki: 1)

- ☐ alternativ
 - ☐ əsas
 - ☒ əsas, alternativ
 - ☐ ənənəvi
 - ☐ qeyri ənənəvi
-

Sual: Elektrik enerjisi alınmasında əsas mənbələri göstərin: (Çəki: 1)

- ☒ IES, SES, AES
 - ☐ KES, GES, GeİES
 - ☐ GES, KES, IES
 - ☐ AES, IES, KES
 - ☐ SES, IES, GES
-

Sual: Elektrik enerjisi alınmasında IES-lər yanacaq kimi əsasən nədən istifadə edirlər? (Çəki: 1)

- ☐ qaz
 - ☐ neft
 - ☐ kömür
 - ☐ torf
 - ☒ mazut, qaz, kömür
-

Sual: Meşə sənayesi məhsuluna nə daxildir? (Çəki: 1)

- ☒ mebel
 - ☐ ağacların doğranması
 - ☐ gübrələrin hazırlanması
 - ☐ yod
 - ☐ brom
-

Sual: Yüngül sənayenin aparıcı sahəsini müəyyən edin: (Çəki: 1)

- ☐ xalça
 - ☒ toxuculuq
 - ☐ palaz
 - ☐ kəhrəba
 - ☐ kibrit
-

Sual: Dünyada atom enerjisi istehsalının 3 «Kiti» hansı regionlar sayılırlar? (Çəki: 1)

- ☒ Avropa, Şimali Amerika, Asiya-Sakit okean
 - ☐ Asiya, Afrika, Avstraliya
 - ☐ Afrika, Cənubi Amerika, Okeaniya
 - ☐ Afrika, Mərkəzi Amerika, Latin Amerikası
 - ☐ Asiya, Avropa, Avstraliya
-

Sual: Ən çox dəmir filizi istehsal edən ölkə (Çəki: 1)

- ☐ ABŞ
 - ☒ Çin
 - ☐ RF
 - ☐ Kuba
 - ☐ Fransa
-

Sual: Dünyada ən çox polad istehsal edən dövlət: (Çəki: 1)

- ☐ ABŞ
 - ☒ Çin
 - ☐ RF
 - ☐ Kanada
 - ☐ Hindistan
-

Sual: Dünyada illik polad istehsalında fərqlənən 1-ci 3 dövləti göstərin: (Çəki: 1)

- ☒ Çin, Yaponiya, ABŞ
 - ☐ Ukrayna, ABŞ, Yaponiya
 - ☐ RF, AFR, İtaliya
 - ☐ AFR, Böyük Britaniya, Hindistan
 - ☐ ABŞ, Kanada, Yaponiya
-

Sual: Əlvan metallurjiyaya nə daxildir? (Çəki: 1)

- ☐ dəmir
 - ☒ mis
 - ☐ oda davamlı gil
 - ☐ boksit
 - ☐ appatit
-

Sual: Dünyada maşınqayırmanın 3 aparıcı regionu: (Çəki: 1)

- ☒ Qərbi Avropa, ABŞ, Yaponiya
 - ☐ Latin Amerikası, Qərbi Avropa, Yaponiya
 - ☐ ABŞ, Çin, Yaponiya
 - ☐ Yaponiya, Çin, ABŞ
 - ☐ Braziliya, Şərqi Avropa, MDB
-

Sual: Dünyada ildə nə qədər avtomobil buraxılır? (Çəki: 1)

- ☐ 100 mln ədəd
 - ☐ 200 mln ədəd
 - ☐ 10 mln ədəd
 - ☐ 32 mln ədəd
 - ☒ 60 mln ədəd
-

Sual: Xaricdəki filialları ilə birlikdə hansı ölkə 19,0 mln ədəd avtomobil buraxaraq 1-ci yeri tutur? (Çəki: 1)

- ☐ Yaponiya
 - ☒ ABŞ
 - ☐ Fransa
 - ☐ Kuba
 - ☐ Almaniya
-

Sual: Çox növlü məhsul istehsal edən kimya sənayesinin aparıcı neçə sahəsi ayrılır? (Çəki: 1)

- ☐ 10
 - ☐ 15
 - ☐ 20
 - ☐ 25
 - ☒ 5
-

Sual: Kimyanın 3 aparıcı regionunun hansılar olduğunu bilirsinizmi? (Çəki: 1)

- ☒ Xarici Avropa, Ş.Amerika, Şərqi və Cənubi-Şərqi Asiya
 - ☐ Latin Amerikası, Şimali Amerika, Afrika
 - ☐ Afrika, Ş.Avropa, Q.Avropa
 - ☐ Şərqi Asiya, Q.Asiya, C.Asiya
 - ☐ Avropa, Asiya, Afrika
-

Sual: Meşə sənayesində tanınan dövlətlər: (Çəki: 1)

- ☒ ABŞ, RF, Kanada, Finlandiya
 - ☐ Kanada, İsveç, Finlandiya, Norveç
 - ☐ Kanada, Efiopiya, İsveç, Braziliya
 - ☐ Braziliya, RF, Finlandiya, Kuba
 - ☐ Konqo, Niger, Anqola, Kanada
-

Sual: İllik adambaşına düşən kağız və karton istehsalında tanınan 1-ci 3 dövlət: (Çəki: 1)

- ☐ ABŞ, RF, Finlandiya
 - ☒ Finlandiya, İsveç, Kanada
 - ☐ RF, Finlandiya, Kanada
 - ☐ Kanada, RF, Finlandiya
 - ☐ ABŞ, Kanada, Finlandiya
-

Sual: Tikinti materiallarına əsas nə daxildir? (Çəki: 1)

- ☐ taxta-şalban
 - ☒ sement
 - ☐ qum
 - ☐ beton
 - ☐ şifer
-

Sual: Rusiyada ilk qabarma-çəkilmə elektrik stansiyası nə vaxt və harada yaradılmışdır? (Çəki: 1)

- ☒ 1968-ci il, Kisloquba
 - ☐ 1975-ci il, Kislo
 - ☐ 1985-ci il, Murmansk
 - ☐ 1949-u il, Belomer
 - ☐ 1949-cu il, Mezen
-

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Dünyada illik məhsul istehsalının neçə %-ni k/t-ı verir? (Çəki: 1)

- ☐ 15%
 - ☐ 20%
 - ☒ 11%
 - ☐ 35%
 - ☐ 32%
-

Sual: İldə nə qədər taxıl məhsulu toplanılır? (Çəki: 1)

- ☐ 5 mln t
 - ☒ 2,2 mlrd t
 - ☐ 7 mlrd t
 - ☐ 10 mlrd t
 - ☐ 8,9 mlrd t
-

Sual: İllik taxıl tədarükündə hansı dövlət «çempion»luq edir? (Çəki: 1)

- ☐ ABŞ
 - ☐ RF
 - ☐ Hindistan
 - ☒ Çin
 - ☐ Kuba
-

Sual: Ən çox iribuynuzlular hansı ölkədədir? (Çəki: 1)

- ☒ Hindistan
 - ☐ Çin
 - ☐ ABŞ
 - ☐ Avstraliya
 - ☐ Kubada
-

Sual: Donuz ən çox hansı ölkədə saxlanılır? (Çəki: 1)

- ☒ Çin
 - ☐ Uruqvay
 - ☐ ABŞ
 - ☐ Braziliya
 - ☐ Boliviya
-

Sual: Maddi istehsalın 2-ci aparıcı sahəsini müəyən edin: (Çəki: 1)

- ☐ maşınqayırma
 - ☒ kənd təsərrüfatı
 - ☐ metallurgiya
 - ☐ traktor
 - ☐ avtomobil
-

Sual: Kənd təsərrüfatı hansı sahələrə bölünür? (Çəki: 1)

- ☒ əkinçilik, heyvandarlıq
 - ☐ buğda, çəltik
 - ☐ arpa, darı
 - ☐ pambıq, taxıl
 - ☐ taxıl, buğda
-

Sual: Dünyada işləyənlərin nə qədəri kənd təsərrüfatında çalışır? (Çəki: 1)

- ☒ 1,3 mlrd nəfər
- ☐ 7,3 mlrd nəfər
- ☐ 40 mlrd nəfər
- ☐ 6,8 mlrd nəfər
- ☐ 6,5 mlrd nəfər

Sual: «Yaşıl inqilab»ın aparıcı komponentlərini göstərin: (Çəki: 1)

- ☐ əkinçilik, heyvandarlıq
- ☐ bitkiçilik, taxılçılıq
- ☒ yeni sortların yetişdirilməsi, irriqasiyanın gücləndirilməsi
- ☐ ASK, bitkiçilik
- ☐ ASK, bitkiçilik

Sual: Taxıl nədir? (Çəki: 1)

- ☒ ərzaq xammalı
- ☐ buğda
- ☐ yeyinti məhsulu
- ☐ texniki bitki
- ☐ rütubət sevən subtropik bitki

Sual: Taxılçılığın 3 aparıcı sahəsi: (Çəki: 1)

- ☐ arpa, buğda, qarğıdalı
- ☒ buğda, çəltik, qarğıdalı
- ☐ çəltik, arpa, soya
- ☐ qarğıdalı, buğda, vələmir
- ☐ buğda, qarğıdalı, darı

Sual: Dünyada ildə təxminən nə qədər buğda məhsulu toplanılır? (Çəki: 1)

- ☐ 5,5 mlrd t
- ☐ 8,3 mlrd t
- ☒ 600 mln t
- ☐ 15,3 mln
- ☐ 23,4 mlrd t

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Dünyada buxarla işləyən ilk dəmiryolu xətti neçənci ildə çəkilmişdir? (Çəki: 1)

- ☒ 1813
 - ☐ 1836
 - ☐ 1901
 - ☐ 1896
 - ☐ 1801
-

Sual: Hansı ölkə dəmiryolların ümumi uzunluğuna görə dünyada liderlik edir? (Çəki: 1)

- ☐ Çin
 - ☒ ABŞ
 - ☐ Kanada
 - ☐ RF
 - ☐ Kanada
-

Sual: Ümumi uzunluğuna görə hansı nəqliyyat növü 1-ci yeri tutur? (Çəki: 1)

- ☐ çay
 - ☐ dəniz
 - ☒ avtomobil
 - ☐ hava
 - ☐ boru kəməri
-

Sual: Ən ucuz nəqliyyat növü hansıdır? (Çəki: 1)

- ☐ elektron
 - ☒ su
 - ☐ avtomobil
 - ☐ hava
 - ☐ boru kəməri
-

Sual: Yüklə və sərnişin daşınmasında ən bahalı nəqliyyat növünü müəyyən edin? (Çəki: 1)

- ☐ dəmiryolu
 - ☐ avtomobil
 - ☒ hava
 - ☐ çay
 - ☐ dəniz
-

Sual: Dünyada ən uzun avtomobil yolunun hansı olduğunu müəyyən edin: (Çəki: 1)

- ☐ RF-Polşa
 - ☐ London-Paris
 - ☐ Moskva-Vladivostok
 - ☐ Kuba-CAR
 - ☒ Panamerikan
-

Sual: Ümumi uzunluğuna görə hansı ölkə boru kəməri nəqliyyatında liderlik edir? (Çəki: 1)

- ☐ RF
 - ☒ ABŞ
 - ☐ CAR
 - ☐ AFR
 - ☐ Çin
-

Sual: Panamerikan avtomobil yolunun yan qolları ilə birlikdə ümumi uzunluğunun nə qədər olduğunu müəyyən edin: (Çəki: 1)

- ☒ 45 min km
 - ☐ 65,7 min km
 - ☐ 7500 km
 - ☐ 325 km
 - ☐ 8,3 min km
-

Sual: Bakı-Tbilisi-Ceyhan neft-boru kəmərinin ümumi uzunluğunu müəyyən edin: (Çəki: 1)

- ☐ 1706 km
 - ☒ 1776 km
 - ☐ 1976 km
 - ☐ 20100 km
 - ☐ 1050 km
-

Sual: Amerikada neçə region ayrılır? (Çəki: 1)

- ☐ 5
 - ☐ 8
 - ☒ 3
 - ☐ 6
 - ☐ 7
-

Sual: Amerikanın hansı regionunda məhsuldar qüvvələr daha yaxşı inkişaf etmişdir? (Çəki: 1)

- ☒ Şimali Amerika
 - ☐ Mərkəzi Amerika
 - ☐ Cənubi Amerikada
 - ☐ Latın Amerikasında
 - ☐ adalar regionunda
-

Sual: Amerikanın hansı regionunda məhsuldar qüvvələr nisbətən zəif inkişaf etmişdir? (Çəki: 1)

- ☒ Mərkəz
 - ☐ Şimal
 - ☐ adalar ölkələrində
 - ☐ Latın Amerikas
 - ☐ hər yerdə
-

Sual: Asiyanın hansı ölkəsində məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi daha səviyyəlidir? (Çəki: 1)

- ☒ Yaponiya
 - ☐ Hindistan
 - ☐ Indoneziya
 - ☐ Əfqanıstan
 - ☐ Pakistan
-

Sual: Ümumiyyətlə dünyanın hansı regionunda məhsuldar qüvvələr nisbətən zəif inkişaf etmişdir? (Çəki: 1)

- ☐ Şimali Amerika
 - ☐ Asiya
 - ☒ Afrika
 - ☐ Avropa
 - ☐ Avstraliya
-

Sual: Asiya neçə regiona bölünür? (Çəki: 1)

- ☒ 5
 - ☐ 12
 - ☐ 10
 - ☐ 8
 - ☐ 17
-

Sual: Avropanın hansı regionunda məhsuldar qüvvələr daha yaxşı inkişaf etmişdir? (Çəki: 1)

- ☐ Mərkəzi
 - ☒ Qərb
 - ☐ Şərq
 - ☐ Cənub
 - ☐ hər yerdə
-

Sual: Afrika regionunda məhsuldar qüvvələrin daha yaxşı inkişaf etdiyi dövlətin adını müəyyən edin: (Çəki: 1)

- ☐ Misir
 - ☐ Tunis
 - ☐ Əlcəzair
 - ☒ CAR
 - ☐ Nigeriya
-

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	☒

Sual: Türk dünyasına neçə müstəqil dövlət daxildir? (Çəki: 1)

- ☒ 6
- ☐ 20
- ☐ 7
- ☐ 32
- ☐ 28

Sual: Türk dünyasının aparıcı dövləti hansıdır? (Çəki: 1)

- ☐ Qazaxıstan
- ☐ Özbəkistan
- ☐ Türkmənistan
- ☒ Türkiyə
- ☐ Tacikistan

Sual: Türkiyənin ixtisaslaşmış təsərrüfat sahəsi: (Çəki: 1)

- ☐ ağır sənaye
- ☒ yüngül sənaye
- ☐ yanacaq sənayesi
- ☐ elektroenergetika
- ☐ nəqliyyat

Sual: Rusiya Federasiyasının hansı regionlarında türk dövlət qurumları vardır? (Çəki: 1)

- ☒ Şimali Qafqaz, Volqaboyu, Sibir
- ☐ Mərkəz, Mərkəz Qaratorpaq
- ☐ Şimal, Ural
- ☐ Şimal, Qərb
- ☐ Volqaboyu, Volqa-Vyatka

Sual: Özbəkistanın ixtisaslaşmış kənd təsərrüfatı sahəsi: (Çəki: 1)

- ☐ taxılçılıq
- ☐ üzümçülük
- ☒ pambıqçılıq
- ☐ texniki bitkilər
- ☐ çayçılıq

Sual: Qazaxıstanın ASK-sının əsasını nə təşkil edir? (Çəki: 1)

- ☒ kənd təsərrüfatı
- ☐ heyvandarlıq
- ☐ əkinçilik
- ☐ taxılçılıq
- ☐ balıqçılıq

Sual: Türkmənistanda ixtisaslaşmış təsərrüfat sahəsini müəyyən edin: (Çəki: 1)

- ☒ yanacaq
 - ☐ yeyinti
 - ☐ yüngül
 - ☐ tikinti
 - ☐ meşə
-

Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsində gərəkli sayılan qaz hasilatında Türk dünyasının hansı dövləti çempionluq edir? (Çəki: 1)

- ☐ Azərbaycan
 - ☐ Türkiyə
 - ☒ Türkmənistan
 - ☐ Qazaxıstan
 - ☐ Özbəkistan
-

Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşməsində çox əhəmiyyət kəsb edən maşınqayırmanın pambıqyığan kombaynlar növü Türk dünyanın hansı şəhərində yerləşir? (Çəki: 1)

- ☐ Astana
 - ☒ Daşkənd
 - ☐ Bakı
 - ☐ Bişkek
 - ☐ Almata
-

Sual: Hansı nəqliyyat xəttini XXI əsrdə «Qədim ipək yolu»nun davamı adlandırırlar? (Çəki: 1)

- ☐ Bakı-Batumi
 - ☐ Bakı-Supsa
 - ☐ Bakı-Novorossiysk
 - ☒ Bakı-Tbilisi-Qars
 - ☐ BTC
-

Sual: Türk dünyasında məhsuldar qüvvələrin inkişafı və yerləşməsində əhəmiyyətli rol oynayan BTC nə vaxt istifadəyə verilmişdir? (Çəki: 1)

- ☒ 13.07.2006-cı ildə
 - ☐ 12.10. 2006-cı ildə
 - ☐ 28.05. 2007-ci ildə
 - ☐ 4.08.2006-cı ildə
 - ☐ 13 01.2009-cu ildə
-

Sual: Hansı magistral xətti müasir dövrün «İpək yolu» adlandırırlar? (Çəki: 1)

- ☒ BTC
- ☐ Tbilisi-Qars
- ☐ Bakı-Batumi

- ☐ Bakı-Supsa
 - ☐ Bakı-Rostov
-

Sual: Əvvəllər Azərbaycanın ərazisinin nə qədər olduğunu müəyyən edin (min kv km)
(Çəki: 1)

- ☐ 280
 - ☒ 410
 - ☐ 250
 - ☐ 114
 - ☐ 86,6
-

Sual: Azərbaycanın Xəzər dənizi hissəsində aşkarlanmış ən böyük qaz yatağının hansı olduğunu müəyyən edin: (Çəki: 1)

- ☐ Sənqəcal
 - ☒ Şahdəniz
 - ☐ Qaradağ
 - ☐ Bulla
 - ☐ Neft Daşları
-

Sual: Azərbaycanda təbii sərvətlərin qorunmasına, ətraf mühitin mühafizəsinə, insanların istirahətinə xidmət edən Milli parkların sayını müəyyən edin: (Çəki: 1)

- ☐ 22
 - ☒ 8
 - ☐ 28
 - ☐ 18
 - ☐ 30
-

Sual: Azərbaycanın iqliminin necə olmasını müəyyən edin: (Çəki: 1)

- ☐ mülayim
 - ☐ subtropik
 - ☐ tropik
 - ☒ subtropik, mülayim
 - ☐ səhra
-

Sual: Azərbaycanda hansı iqlim üstünlük təşkil edir? (Çəki: 1)

- ☐ mülayim
 - ☒ subtropik
 - ☐ tropik
 - ☐ heç biri
 - ☐ hamısı bərabərdir
-

Sual: Azərbaycanda maksimal yağıntı hansı ildə harada və nə qədər olmuşdur? (Çəki: 1)

- ☒ 1959-cu il, Gərgəlan-Lənkəran, 2767 mm

- ☐ 1901-ci il, Astara, 1906 mm
 - ☐ 1953-cü il, Lənkəran, 2400 mm
 - ☐ 1956-cı il, Astara, 2800 mm
 - ☐ 1979-cu il, Lerik, 916 mm
-

Sual: Azərbaycanda məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinə təsir edən relyefin orta hündürlüyünü müəyyən edin: (Çəki: 1)

- ☐ 783 m
 - ☒ 657 m
 - ☐ 725 m
 - ☐ 965 m
 - ☐ 346 m
-

Sual: Azərbaycanda neçə iqlim tipi vardır? (Çəki: 1)

- ☐ 13
 - ☐ 8
 - ☒ 9
 - ☐ 11
 - ☐ 10
-

Sual: Mütləq maksimal, mütləq minimal temperaturlar Azərbaycanın hansı bölgəsində müşahidə edilir? (Çəki: 1)

- ☐ Aran
 - ☒ Naxçıvan MR
 - ☐ dağlarda
 - ☐ düzənliklərdə
 - ☐ orta dağlıqda
-

Sual: Azərbaycanda mütləq maksimal temperatur harada nə qədərə çatır? (Çəki: 1)

- Naxçıvanda, 49°C ☐
 - Culfada, 46°C ☒
 - Aran, 48°C ☐
 - Orta Arazboyu, 47°C ☐
 - Salyan düzü, 48°C ☐
-

Sual: Azərbaycanda yüksək dağlıqda (4000 m) mütləq minimal temperatura neçə dərəcəyə çatır? (Çəki: 1)

- 25°C ☐
 - -43°C ☒
 - 28°C ☐
 - 35°C ☐
 - 45°C ☐
-

Sual: Azərbaycanda ən az yağıntılar harada və necə mm müşahidə edilir? (Çəki: 1)

- ☒ Ələt, 90 mm

- ☐ Abşeron- 78 mm
- ☐ Qobustan, 28 mm
- ☐ Abşeronun cənub hissəsi, 17 mm
- ☐ Qobu, 13 mm

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Azərbaycan əhalisinin sayını müəyyən edin (mln nəfərlə): (Çəki: 1)

- ☐ 8,6
- ☐ 8,5
- ☐ 8,9
- ☒ 9,2
- ☐ 10

Sual: Azərbaycanda əhalinin hər kv km-də orta sıxlığını göstərin: (Çəki: 1)

- ☐ 96
- ☐ 100
- ☒ 107
- ☐ 85
- ☐ 92

Sual: Azərbaycan 2-ci dəfə müstəqilliyini nə vaxt qazanmışdır? (Çəki: 1)

- ☒ 18 oktyabr, 1991
- ☐ 18 sentyabr 1991
- ☐ 28 may, 1918
- ☐ 28 aprel, 1918
- ☐ 28 aprel, 1920

Sual: Azərbaycan MDB-yə nə vaxt daxil olmuşdur? (Çəki: 1)

- ☐ 18 sentyabr, 1993-cü il
- ☐ 20 oktyabr, 1991-ci il
- ☐ 20 noyabr, 1991-ci il
- ☐ 18 noyabr, 2000-ci il
- ☒ 19 sentyabr, 1995-ci il

Sual: Azərbaycanda neçə inzibati rayon ayrılmışdır? (Çəki: 1)

- ☐ 60

- ☐ 61
- ☐ 77
- ☒ 66
- ☐ 80

Sual: Azərbaycanda hər 1000 nəfər hesabı ilə əhalinin illik təbii artımının neçə nəfər olmasını müəyyən edin: (Çəki: 1)

- ☐ 20
- ☐ 30
- ☐ 25
- ☐ 19
- ☒ 9

BÖLMƏ: 11 01

Ad	11 01
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: 6 müstəqil dövləti, 28 muxtar qurumu olan Türk dünyası dünya sənaye məhsulunun neçə faizini verir? (Çəki: 1)

- ☐ 35
- ☐ 45
- ☐ 50
- ☒ 1,29
- ☐ 88

Sual: Türk dünyası və ölkələri və qurumları dünyada illik istehsal olunan ümumi məhsulun neçə faizini verirlər? (Çəki: 1)

- ☒ 1,44 %
- ☐ 10%
- ☐ 25%
- ☐ 30,5%
- ☐ 45%

Sual: Türk dünyasında ən kiçik illik məhsul istehsal edən hansı dövləti tanıyırsınız? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikası
- ☐ Özbəkistan
- ☐ Qazaxıstan
- ☐ Türkmənistan
- ☒ Türkiyə

Sual: Türkiyə ildə nə qədər yaşıl çay yarpağı tədarük edir? (Çəki: 1)

- ☐ 15 mln t
 - ☐ 20 mln t
 - ☒ 1,2 mln t
 - ☐ 47 mln t
 - ☐ 325 mln t
-

Sual: Türkiyə yeraltı təbii sərvətlərdən ən çox nə ilə tanınır? (Çəki: 1)

- ☒ xromit
 - ☐ neft
 - ☐ qaz
 - ☐ kömür
 - ☐ torf
-

Sual: Türkiyədə elektrik enerjisinin çox hissəsi hansı mənbədən alınır? (Çəki: 1)

- ☐ AES
 - ☒ SES
 - ☐ İES
 - ☐ KES
 - ☐ GES
-

Sual: Türkiyədə texniki bitgilərdən ən çox hansı növ becərilir? (Çəki: 1)

- ☒ pambıq
 - ☐ lobya
 - ☐ taxıl
 - ☐ noxud
 - ☐ şəkər qamışı
-

Sual: Türkiyədə sənayenin hansı sahəsi daha çox məhsul verir? (Çəki: 1)

- ☐ hasilat
 - ☒ emal
 - ☐ yüngül
 - ☐ yanacaq
 - ☐ kimya
-

Sual: Türkiyədə hansı çayın olduğunu müəyyən edin: (Çəki: 1)

- ☐ Samur
 - ☐ Volqa
 - ☐ Konqo
 - ☒ Ceyhan
 - ☐ Kömrük
-

Sual: Türkiyədə urbanizasiyanın vəziyyəti: (Çəki: 1)

- ☒ tam formalaşmamışdır
 - ☐ formalaşmışdır
 - ☐ yoxdur
 - ☐ 10% formalaşmışdır
 - ☐ 20%
-

Sual: Türkiyə ərazisinin neçə faizi Asiyada yerləşir? (Çəki: 1)

- ☐ 3%
 - ☐ 10%
 - ☐ 90%
 - ☒ 97%
 - ☐ 50 %
-

Sual: Türkiyə əhalisi hansı dinə sitayiş edir? (Çəki: 1)

- ☐ xristian
 - ☒ islam
 - ☐ buddizm
 - ☐ hind
 - ☐ çin
-

Sual: Türkiyədə Avropa ilə Asiyanı birləşdirən körpü necə adlanır? (Çəki: 1)

- ☐ H. Əliyev
 - ☒ Atatürk
 - ☐ Mustafa
 - ☐ Kamal
 - ☐ Nuru
-

Sual: Türkiyədə mövcud olan Atatürk körpüsü nə vaxt istifadəyə verilmişdir? (Çəki: 1)

- ☒ Türkiyə Cümhuriyyətinin yaranmasının 50 illiyində
 - ☐ 1925-ci ildə
 - ☐ 2000-ci ildə
 - ☐ 1995-ci ildə
 - ☐ 1999-cu ildə
-

Sual: Türk dünyasının Mərkəzi Asiyada yerləşən dövlətlərindən hansında SES-lər üstünlük təşkil edir: (Çəki: 1)

- ☐ Türkmənistan
 - ☒ Qırğızıstan
 - ☐ Türkiyə
 - ☐ Qazaxıstan
 - ☐ Qazaxıstan
-

Sual: Türk dünyasının hansında illik taxıl məhsulu tədarükü daha çoxdur? (Çəki: 1)

- ☒ Türkiyə, Qazaxıstan

- ☐ Qazaxıstan, Özbəkistan
- ☐ Qırğızıstan, Özbəkistan
- ☐ Türkmənistan, Azərbaycan
- ☐ Özbəkistan, Türkiyə

Sual: Türk dünyasının hansı dövlətində ümumi məhsul istehsalı daha çoxdur? (Çəki: 1)

- ☐ Özbəkistan
- ☒ Türkiyə
- ☐ Türkmənistan
- ☐ Azərbaycan
- ☐ Qazaxıstan

Sual: Türk dünyasının hansında illik enerjinin 90%-dən çoxunu SES-lər verir? (Çəki: 1)

- ☒ Qırğızıstan
- ☐ Özbəkistan
- ☐ Türkiyə
- ☐ Qazaxıstan
- ☐ Türkmənistan

Sual: Türk dünyasının hansında əhali daha çoxdur? (Çəki: 1)

- ☐ Özbəkistan
- ☐ Türkmənistan
- ☒ Türkiyə
- ☐ Qazaxıstan
- ☐ Qırğızıstan

Sual: Türk Dünyasının hansında əhalinin təbii artımı daha çoxdur? (Çəki: 1)

- ☐ Azərbaycan
- ☒ Qırğızıstan
- ☐ Türkiyə
- ☐ Özbəkistan
- ☐ Türkmənistan

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	29
Maksimal faiz	29
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Azərbaycanda ASK-nın əsasında nə durur? (Çəki: 1)

- ☒ kənd təsərrüfatı

- ☐ əkinçilik
 - ☐ bitkiçilik
 - ☐ heyvandarlıq
 - ☐ emal sahəsi
-

Sual: Azərbaycanın əkinçiliyinin aparıcı sahəsi: (Çəki: 1)

- ☐ pambıqçılıq
 - ☒ taxılçılıq
 - ☐ üzümçülük
 - ☐ çayçılıq
 - ☐ bostançılıq
-

Sual: Azərbaycanda heyvandarlığın şəhəratrafı ən çox inkişaf edən sahəsini müəyyən edin: (Çəki: 1)

- ☐ qoyunçuluq
 - ☐ donuzçuluq
 - ☒ quşçuluq
 - ☐ iri buynuzlular
 - ☐ dəvə saxlanması
-

Sual: Azərbaycanın hansı bölgəsində zəfəran becərilir? (Çəki: 1)

- ☒ Abşeron
 - ☐ Şəki-Zaqatala
 - ☐ Quba-Xaçmaz
 - ☐ Lənkəran-Astara
 - ☐ Yuxarı Qarabağ
-

Sual: Çay becərilməsi Azərbaycanın hansı bölgələri üçün səciyyəvidir? (Çəki: 1)

- ☐ Quba-Xaçmaz
 - ☐ Mil-Muğan
 - ☒ Lənkəran-Astara, Şəki-Zaqatala
 - ☐ Lənkəran-Astara, Aran
 - ☐ Lənkəran-Astara, Yuxarı Qarabağ
-

Sual: Azərbaycanda kənd təsərrüfatının inkişafına xidmət edən «yaşıl inqilab»ın komponentinə nə daxildir? (Çəki: 1)

- ☒ yeni sortların tətbiqi
 - ☐ elektroenergetikanı inkişaf etdirmək
 - ☐ metallurgiyanın inkişafı
 - ☐ yüngül sənayeni qüvvətləndirmək
 - ☐ yeyinti sənayesini artırmaq
-

Sual: Azərbaycanda gülçülük təsərrüfatı harada yaradılmışdır? (Çəki: 1)

- ☐ Gəncə

- ☐ Abşeron
 - ☒ Zaqatala
 - ☐ Şəki
 - ☐ Quba
-

Sual: Kartofçuluğun inkişafında son illər tanınan inzibati rayon: (Çəki: 1)

- ☒ Tovuz
 - ☐ Gədəbəy
 - ☐ Cəlilabad
 - ☐ Şəmkir
 - ☐ Xaçmaz
-

Sual: Azərbaycanda illik taxıl məhsulu toplanmasında fərqlənən 1-ci 3 rayon: (Çəki: 1)

- ☒ Cəlilabad, Şəki, Şəmkir
 - ☐ İsmayılı, Yevlax, Qax
 - ☐ Şamaxı, Gədəbəy, Kəlbəcər
 - ☐ Ağdam, Ağsu, Ağcabədi
 - ☐ İmişli, Naxçıvan, Saatlı
-

Sual: Oğuz-Qəbələ-Bakı su kəmərinin uzunluğu? (Çəki: 1)

- ☒ 262 km
 - ☐ 1800 km
 - ☐ 2000 km
 - ☐ 1815 km
 - ☐ 1925 km
-

Sual: Azərbaycanı qonşu ölkələrlə gələcəkdə birləşdirəcək dəmir yolu xətti: (Çəki: 1)

- ☐ Bakı-Astara
 - ☐ Bakı-Qrozni
 - ☐ Bakı-Astana
 - ☒ Bakı-Tbilisi-Axalkalaki-Qars
 - ☐ Bakı-Aktan
-

Sual: Şahdəniz-Ərzurum qaz kəmərinin uzunluğunu müəyyən edin: (Çəki: 1)

- ☐ 2000 km
 - ☒ 1050 km
 - ☐ 700 km
 - ☐ 1776 km
 - ☐ 1000 km
-

Sual: Azərbaycanda ən bahalı nəqliyyat növü: (Çəki: 1)

- ☐ boru-kəmə
- ☐ su
- ☐ dəniz

- ☒ hava
 - ☐ avtomobil
-

Sual: Azərbaycanda ən uzun nəqliyyat növü: (Çəki: 1)

- ☐ hava
 - ☐ su
 - ☐ çay
 - ☐ Avtomobil
 - ☒ boru-kəmə
-

Sual: Azərbaycandan dünya bazarına necə boru-kəmərlə neft ixrac olunur? (Çəki: 1)

- ☐ 6
 - ☒ 4
 - ☐ 10
 - ☐ 8
 - ☐ 12
-

Sual: 18 sentyabr 2002-ci ildə Azərbaycanda istehsal olunmuş nefti dünya bazarına nəql etmək üçün hansı boru-kəmə

- xəttinin çəkilməsinə başlanılmışdır? (Çəki: 1)
- ☐ Bakı-Supsa
 - ☐ Bakı-Batumi
 - ☐ Bakı-Novorossiysk
 - ☐ Bakı-Kulevi
 - ☒ Bakı-Tbilisi-Ceyhan
-

Sual: Azərbaycanda ilk neft kəməri hansı ildə çəkilmişdir? (Çəki: 1)

- ☐ 1921
 - ☐ 1926
 - ☐ 1907
 - ☐ 1906
 - ☒ 1878
-

Sual: Azərbaycanın hansı iqtisadi rayonunda kənd təsərrüfatı daha yaxşı inkişaf etmişdir? (Çəki: 1)

- ☒ Aran
 - ☐ Kəlbəcər-Laçın
 - ☐ Dağlıq Şirvan
 - ☐ Abşeron
 - ☐ Gəncə-Qazax
-

Sual: Azərbaycanda quru subtropik bitkililik təsərrüfatı hansı iqtisadi rayonda daha yaxşı inkişaf etdirilmişdir? (Çəki: 1)

- ☒ Aran
- ☐ Dağlıq Şirvan

- ☐ Kəlbəcər-Laçın
 - ☐ Şəki-Zaqatala
 - ☐ Quba-Xaçmaz
-

Sual: Azərbaycanın hansı iqtisadi rayonunda dəvə saxlanılır? (Çəki: 1)

- ☐ Gəncə-Qazax
 - ☐ Aran
 - ☐ Dağlıq-Şirvan
 - ☒ Abşeron
 - ☐ Quba-Xaçmaz
-

Sual: Azərbaycanda pambıqcılığa hansı iqtisadi rayonda üstünlük verilir? (Çəki: 1)

- ☒ Aran
 - ☐ Naxçıvan
 - ☐ Dağlıq Şirvan
 - ☐ Gəncə-Qazax
 - ☐ Kəlbəcər-Laçın
-

Sual: Kəlbəcər-Laçın iqtisadi rayonunun ixtisaslaşmış təsərrüfat sahəsini müəyən edin: (Çəki: 1)

- ☐ əkinçilik
 - ☐ atçılıq
 - ☒ heyvandarlıq
 - ☐ üzümçülük
 - ☐ taxılçılıq
-

Sual: Kəlbəcər-Laçın iqtisadi rayonunda zəif inkişaf edən təsərrüfat sahəsi: (Çəki: 1)

- ☐ heyvandarlıq
 - ☒ taxılçılıq
 - ☐ meşəçilik
 - ☐ qoyunçuluq
 - ☐ iribuynuzlular
-

Sual: Lənkəran-Astar bölgəsində 1977-ci ildən suvarmaya gərəkli olan hansı su anbarı yaradılmışdır? (Çəki: 1)

- ☐ Vəlvəli
 - ☐ Taxtakörpü
 - ☐ Sərsəng
 - ☐ Bəhrəmtəpə
 - ☒ Xanbulançay
-

Sual: Azərbaycanın hansı iqtisadi rayonu illik məhsul istehsalında 2-cidir? (Çəki: 1)

- ☐ Abşeron
- ☐ Aran

- ☐ Dağlıq Şirvan
☒ Gəncə-Qazax
☐ Naxçıvan
-

Sual: Abşeronu içməli su ilə təmin edən 1-ci Şollar-Bakı su kəməri neçənci illərdə çəkilmişdir? (Çəki: 1)

- ☒ 1916-1917
☐ 1925-1926
☐ 1925-1930
☐ 1914-1915
☐ 1995-1996
-

Sual: 2-ci Şollar-Bakı su kəməri neçənci ilin məhsuludur? (Çəki: 1)

- ☐ 1996
☐ 1997
☒ 1953
☐ 1954
☐ 1995
-

Sual: İlk elektrifikasişdırılmış dəmir yolu xətti Azərbaycanın hansı iqtisadi rayonu ərazisində inşa edilmişdir? (Çəki: 1)

- ☐ Gəncə-Qazax
☐ Dağlıq Şirvan
☐ Naxçıvan
☐ Yuxarı Qarabağ
☒ Abşeron
-

Sual: İlk inşa edilən boru-kəmər xətti Azərbaycanın hansı iqtisadi rayonu ərazisindədir? (Çəki: 1)

- ☐ Dağlıq Şirvan
☐ Quba-Xaçmaz
☐ Şəki-Zaqatala
☒ Abşeron
☐ Yuxarı Qarabağ
-

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Müstəqil Dövlətlər Birliyi hansı ildə yaradılmışdır? (Çəki: 1)

- ☐ 1992
 - ☒ 1991, 21 dekabr
 - ☐ 1992, 8 dekabr
 - ☐ 1991, 18 dekabr
 - ☐ 1990, 25 avqust
-

Sual: MDB-nin neçə üzvü vardır? (Çəki: 1)

- ☐ 10
 - ☐ 13
 - ☐ 14
 - ☒ 11
 - ☐ 15
-

Sual: MDB dövlət qurumu sayılırmı? (Çəki: 1)

- ☐ bəli
 - ☒ yox
 - ☐ muxtar qurum
 - ☐ dövlət qurumu
 - ☐ olacaq
-

Sual: MDB-yə daxil olan ən böyük dövlət: (Çəki: 1)

- ☐ Ukrayna
 - ☐ ABŞ
 - ☐ Fransa
 - ☒ RF
 - ☐ Çin
-

Sual: MDB-nin hansı ölkəsidir ki, o illik taxıl tədarükündə 2-ci yeri tutur? (Çəki: 1)

- ☐ RF
 - ☒ Ukrayna
 - ☐ Azərbaycan
 - ☐ Özbəkistan
 - ☐ Qazaxıstan
-

Sual: MDB-nin hansı ölkəsində AES-lər üstünlük təşkil edir? (Çəki: 1)

- ☐ Ukrayna
 - ☒ RF
 - ☐ Qazaxıstan
 - ☐ Özbəkistan
 - ☐ Türkmənistan
-

Sual: MDB-nin hansı ölkəsidir ki, o ilk məişət kondisionerləri buraxan müəssisəyə malik olmuşdur? (Çəki: 1)

- ☐ RF
- ☐ Moldova
- ☐ Belorusiya
- ☒ Azərbaycan
- ☐ Ukrayna

Sual: İllik kömür hasilatında MDB dövlətinin hansı 2-cidir? (Çəki: 1)

- ☐ RF
- ☐ Qazaxıstan
- ☒ Ukrayna
- ☐ Özbəkistan
- ☐ Türkmənistan

BÖLMƏ: 1401

Ad	1401
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Dünyada hansı sayda iqtisadi cəhətdən inkişaf etmiş ölkə tanıyırsınız? (Çəki: 1)

- ☐ 10
- ☐ 7
- ☐ 40
- ☐ 8
- ☒ 60

Sual: İnkişaf etmiş ölkələrin hansı illik elektrik enerjisi istehsalında dünyada liderlik edir? (Çəki: 1)

- ☐ Fransa
- ☐ AFR
- ☐ İtaliya
- ☐ Böyük Britaniya
- ☒ ABŞ

Sual: IEÖ-dən AFR iqtisadi inkişafına görə dünyada hansı yeri tutur? (Çəki: 1)

- ☐ 1
- ☐ 2
- ☐ 3
- ☒ 4
- ☐ 5

Sual: IEÖ-dən hansı iqtisadi inkişafına görə dünyada 1-ci yeri tutur? (Çəki: 1)

- ☒ ABŞ
 - ☐ AFR
 - ☐ Yaponiya
 - ☐ İtaliya
 - ☐ Fransa
-

Sual: IEÖ-dən hansı iqtisadi inkişafına görə dünyanın 3-cüsü sayılır? (Çəki: 1)

- ☐ ABŞ
 - ☒ Almaniya
 - ☐ İtaliya
 - ☐ Böyük Britaniya
 - ☐ Fransa
-

Sual: Almaniya əhalisinin sayına görə Avropada hansı yerə malikdir? (Çəki: 1)

- ☐ 5
 - ☐ 2
 - ☐ 4
 - ☒ 1
 - ☐ 3
-

Sual: Dünyada turizmin inkişafında IEÖ-dən hansı 1-ci yerdədir? (Çəki: 1)

- ☐ AFR
 - ☐ ABŞ
 - ☒ Fransa
 - ☐ İtaliya
 - ☐ Böyük Britaniya
-

Sual: IEÖ-dən hansı «Şampan» şerabının vətəni sayılır? (Çəki: 1)

- ☐ AFR
 - ☒ Fransa
 - ☐ İtaliya
 - ☐ Böyük Britaniya
 - ☐ Yaponiya
-

Sual: IEÖ-lərdən hansında AES-lər dah çox illik elektrik enerjisi hasilatına malikdir? (Çəki: 1)

- ☐ AFR
 - ☐ Yaponiya
 - ☐ İtaliya
 - ☒ Fransa
 - ☐ Böyük Britaniya
-

Sual: IEÖ-dən hansı dünyada ətriyyat məhsulları ilə tanınır? (Çəki: 1)

- ☐ AFR
 - ☒ Fransa
 - ☐ Italiya
 - ☐ Yaponiya
 - ☐ Kanada
-

Sual: Avropa ölkələrinin hansında məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi daha yaxşı səviyyədədir? (Çəki: 1)

- ☒ AFR
 - ☐ Hollandiya
 - ☐ Belçika
 - ☐ Portuqaliya
 - ☐ Danimarka
-

Sual: Avropa ölkələrinin iqtisadi inkişaf səviyyəsinə görə 2-ci qrup eşalonun hansı ölkəsində məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi daha yaxşıdır? (Çəki: 1)

- ☒ Norveç
 - ☐ Danimarka
 - ☐ İspaniya
 - ☐ Yunanıstan
 - ☐ Kipr
-

Sual: Avropa ölkələrindən necəsi ərazinin ölçüsünə, əhalisinin azlığına, illik məhsul istehsalının həcminə və s. əlamətlərinə görə cırdan dövlətlər sayılırlar? (Çəki: 1)

- ☒ 7
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 9
-

Sual: Avropa ölkələrinin hansı dünyada adambaşına düşən illik elektrik enerjisi hasilatında liderlik? (Çəki: 1)

- ☐ İsveç
 - ☒ Norveç
 - ☐ Finlandiya
 - ☐ AFR
 - ☐ Fransa
-

Sual: Asiyada IOÖ-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinin nisbətən zəifliyi nə ilə əlaqələndirilə bilər? (Çəki: 1)

- ☒ tarixən kənd təsərrüfatına üstünlük verilməsi
 - ☐ sənayeyə üstünlük verilməsi
 - ☐ nəqliyyata üstünlük verilməsi
 - ☐ dəniz mövqeyinin olması
 - ☐ səbəb yoxdur
-

Sual: Asiyada məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsində biri-birindən fərqli necə region ayrılır? (Çəki: 1)

- ☒ 5
 - ☐ 15
 - ☐ 20
 - ☐ 25
 - ☐ 21
-

Sual: Asiyanın Cənub-Qərb region daha cox hansı yeraltı təbii sərvətlərlə tanınır? (Çəki: 1)

- ☒ neft
 - ☐ dəmir filizi
 - ☐ manqan
 - ☐ volfram
 - ☐ duz
-

Sual: Asiyada IOÖ-dən hansılar məhsuldar qüvvələrin inkişafı və yerləşməsində daha yaxşı tanınır? (Çəki: 1)

- ☒ Çin, Hindistan
 - ☐ Yaponiya, Sinqapur
 - ☐ Indoneziya, Tailand
 - ☐ Laos, Vyetnam
 - ☐ Şri-Lanka, Neapol
-

BÖLMƏ: 1501

Ad	1501
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: IOÖ-dən hansı iqtisadi inkişafına görə dünyanın 2-cisi sayılır? (Çəki: 1)

- ☐ Hindistan
 - ☐ Braziliya
 - ☒ Çin
 - ☐ Argentina
 - ☐ Misir
-

Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsində əsas göstərici sayılan, adambaşına düşən illik məhsul istehsalının dollarla göstəricisi dünyanın hansı ölkəsində ən aşağıdır? (Çəki: 1)

- ☐ Misir

- ☒ Somali
 - ☐ CAR
 - ☐ Kuba
 - ☐ Liviya
-

Sual: IOÖ-dən ən çoxu hansı regionda yerləşir? (Çəki: 1)

- ☒ Afrika
 - ☐ Latin Amerikas
 - ☐ Mərkəzi Amerika
 - ☐ Asiya
 - ☐ Cənubi Asiyada
-

Sual: IOÖ-də iqtisadi geriliyin səbəbləri: (Çəki: 1)

- ☒ kənd təsərrüfatına üstünlüyün verilməsi
 - ☐ dağ-mədən sənayesi
 - ☐ maşınqayırmanın olmaması
 - ☐ yüngül sənayeyə üstünlük verilməsi
 - ☐ yeyinti sənayeyə üstünlük verilməsi
-

Sual: BMT yaranarkən onun neçə üzvünün olmasını müəyyən edin: (Çəki: 1)

- ☐ 55
 - ☒ 51
 - ☐ 49
 - ☐ 75
 - ☐ 60
-

Sual: BMT hansı ildə yaradılmışdır? (Çəki: 1)

- ☐ 1990
 - ☒ 1945
 - ☐ 1949
 - ☐ 1950
 - ☐ 1943
-

Sual: BMT-nin Təhlükəsizlik Şurasının (TŞ)-nin neçə üzvü vardır? (Çəki: 1)

- ☒ 15
 - ☐ 5
 - ☐ 12
 - ☐ 17
 - ☐ 18
-

Sual: BMT-nin TŞ-nin neçə daimi üzvü vardır? (Çəki: 1)

- ☐ 15
- ☒ 5
- ☐ 12

☐ 11

☐ 14

BÖLMƏ: 2202

Ad	2202
Suallardan	36
Maksimal faiz	36
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: MDB məkanının hansı ölkəsində məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi hələ də bərabər deyil? (Çəki: 1)

- ☒ heç birində
- ☐ Qazaxıstanda
- ☐ Özbəkistanda
- ☐ Tacikistanda
- ☐ Qırğızistanda

Sual: MDB məkanının hansı ölkəsində illik ümumdaxili məhsulun kəmiyyət göstəricisi daha böyükdür? (Çəki: 1)

- ☐ Qazaxıstan
- ☐ Özbəkistan
- ☐ Tacikistan
- ☐ Pakistan
- ☒ RF

Sual: MDB məkanında ən az illik məhsul istehsalı hansı ölkədədir? (Çəki: 1)

- ☐ RF
- ☒ Tacikistan
- ☐ Özbəkistan
- ☐ Türkmənistan
- ☐ Moldova

Sual: MDB məkanının cənubi Qafqaz regionunun hansı dövlətində illik ümumi məhsul istehsalı daha çoxdur? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikası
 - ☐ Gürcüstan
 - ☐ Ermənistan
 - ☐ hər ikisində
 - ☐ hər üçündə
-

Sual: MDB məkanında Cənubi Qafqaz regionunun hansı ölkəsi ildə az məhsul istehsal edir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikası
 - ☐ Ermənistan
 - ☒ Gürcüstan
 - ☐ Heç biri
 - ☐ Hamısı bərabər
-

Sual: MDB məkanında illik ümumi məhsul istehsalında hansı dövlət 2-cidir? (Çəki: 1)

- ☐ RF
 - ☒ Ukrayna
 - ☐ Moldova
 - ☐ Belarusiya
 - ☐ Gürcüstan
-

Sual: MDB məkanının hansı ölkəsinin ərazisi daha böyükdür? (Çəki: 1)

- ☐ Ukrayna
 - ☒ RF
 - ☐ Belarusiya
 - ☐ Qazaxıstan
 - ☐ Tacikistan
-

Sual: MDB ölkələrinin hansı ərazisinin böyüklüyünə görə 2-ci sayılır? (Çəki: 1)

- ☐ Ukrayna
 - ☐ RF
 - ☐ Belarusiya
 - ☐ Özbəkistan
 - ☒ Qazaxıstan
-

Sual: MDB-nin hansı şəhəri dünyanın ən böyük 20 meqapolisinə daxildir? (Çəki: 1)

- ☐ Sank-Peterburq
 - ☒ Moskva
 - ☐ Novosibirsk
 - ☐ Yekaterinqburq
 - ☐ Novqorod
-

Sual: SSRİ-dən çıxaraq ilk dəfə müstəqillik qazanmış dövlətləri göstərin: (Çəki: 1)

- ☒ Baltikyanı
 - ☐ Gürcüstan, Tacikistan
 - ☐ Moldova, Latviya
 - ☐ Litva, Ukrayna
 - ☐ Estoniya, Tacikistan
-

Sual: SSRİ hansı ildə dağıdılmışdır? (Çəki: 1)

- ☒ 8 dekabr 1991-ci il
 - ☐ 21 dekabr 1991-ci il
 - ☐ 20 dekabr 1990-cı il
 - ☐ 18 dekabr 1992-ci il
 - ☐ 31 dekabr 1991-ci il
-

Sual: MDB-nin sahəsi nə qədərdir? (Çəki: 1)

- ☒ təxminən SSRİ-nin sahəsi qədər
 - ☐ 18 mln kv m
 - ☐ 20 mln kv m
 - ☐ 17,4 mln kv m
 - ☐ 29,5 mln kv m
-

Sual: MDB-nin əhalisi nə qədərdir? (Çəki: 1)

- ☒ təxminən SSRİ-nin əhalisi qədər
 - ☐ 200 mln nəfər
 - ☐ 450 mln nəfər
 - ☐ 275mln nəfər
 - ☐ 213,7 mln nəfər
-

Sual: MDB-nin Mərkəzi Asiya regionunda yerləşən hansı dövlətində əhalinin sayı daha çoxdur? (Çəki: 1)

- ☐ Qazaxıstan
 - ☒ Özbəkistan
 - ☐ Türkmənistan
 - ☐ Tacikistan
 - ☐ Qırğızıstan
-

Sual: MDB-nin ən çox əhalisi olan dövləti hansıdır? (Çəki: 1)

- ☐ Ukrayna
 - ☒ RF
 - ☐ Belarusiya
 - ☐ Moldova
 - ☐ Özbəkistan
-

Sual: MDB-nin Mərkəzi Asiya reionunda yerləşən hansı ölkəsinin ərazisi daha çoxdur? (Çəki: 1)

- ☒ Özbəkistan
 - ☐ Qazaxıstan
 - ☐ Türkmənistan
 - ☐ Qırğızıstan
 - ☐ Tacikistan
-

Sual: Əhalisinin sayına görə MDB-nin hansı ölkəsi 2-ci yeri tutur? (Çəki: 1)

- ☐ RF
 - ☒ Ukrayna
 - ☐ Qazaxıstan
 - ☐ Özbəkistan
 - ☐ Belarusiya
-

Sual: MDB-də ən çox neft istehsal edən ölkə hansıdır? (Çəki: 1)

- ☐ Türkmənistan
 - ☐ Ukrayna
 - ☒ RF
 - ☐ Moldova
 - ☐ Belarusiya
-

Sual: MDB-də ən çox qaz hasil edən ölkə: (Çəki: 1)

- ☒ RF
 - ☐ Özbəkistan
 - ☐ Türkmənistan
 - ☐ Tacikistan
 - ☐ Qazaxıstan
-

Sual: MDB-də ən çox polad istehsal edən ölkəni göstərin: (Çəki: 1)

- ☒ RF
 - ☐ Qazaxıstan
 - ☐ Özbəkistan
 - ☐ Moldova
 - ☐ Gürcüstan
-

Sual: MDB-də ən çox pambıq tədarük edən ölkə hansıdır? (Çəki: 1)

- ☐ RF
 - ☐ Belarusiya
 - ☐ Qazaxıstan
 - ☒ Özbəkistan
 - ☐ Moldova
-

Sual: MDB-də ən çox taxıl tədarük edən ölkə hansıdır?. (Çəki: 1)

- ☐ Ermənistan
 - ☐ Moldova
 - ☐ Belarusiya
 - ☒ RF
 - ☐ Özbəkistan
-

Sual: MDB-də ən çox çəltik tədarük edən ölkə hansıdır? (Çəki: 1)

- ☐ RF
- ☐ Ukrayna

- ☐ Qazaxıstan
 - ☐ Moldova
 - ☒ Özbəkistan
-

Sual: MDB-də ən çox avtomobil buraxan ölkəni göstərin: (Çəki: 1)

- ☐ Belarusiya
 - ☐ Moldova
 - ☒ RF
 - ☐ Türkmənistan
 - ☐ Qazaxıstan
-

Sual: MDB-də pambıq yığan maşınlar verən zavod hansıdır? (Çəki: 1)

- ☐ RF
 - ☐ Ukrayna
 - ☐ Moldova
 - ☐ Belarusiya
 - ☒ Özbəkistan
-

Sual: MDB-də qara metalluriya hansı dövlətdə daha yaxşı inkişaf etmişdir? (Çəki: 1)

- ☒ RF
 - ☐ Ukrayna
 - ☐ Moldova
 - ☐ Belarusiya
 - ☐ Qırğızıstan
-

Sual: MDB məkanında illik avtomobil buraxılışında 2-ci dövlətlər hansıdır? (Çəki: 1)

- ☐ RF
 - ☒ Ukrayna
 - ☐ Moldova
 - ☐ Türkmənistan
 - ☐ Qırğızıstan
-

Sual: MDB ölkələrindən hansında İES-lər daha çoxdur? (Çəki: 1)

- ☒ RF
 - ☐ Ukrayna
 - ☐ Belarusiya
 - ☐ Moldova
 - ☐ Qırğızıstan
-

Sual: MDB-də faraş tərəvəzçilik hansı ölkədə daha yaxşı inkişaf etdirilmişdir? (Çəki: 1)

- ☐ RF
- ☐ Moldova
- ☒ Azərbaycan
- ☐ Belarusiya

☐ Tacikistan

Sual: MDB məkanında əhalinin təbii artımı hansı regionda müşahidə edilir? (Çəki: 1)

- ☐ RF
 - ☐ Ukrayna
 - ☒ Mərkəzi Asiya
 - ☐ Cənubi Qafqaz
 - ☐ Şərqi Asiya
-

Sual: Dəmir yolu nəqliyyatının inkişafında MDB-də tanınan dövlət: (Çəki: 1)

- ☒ RF
 - ☐ Belarusiya
 - ☐ Ukrayna
 - ☐ Moldova
 - ☐ Qazaxıstan
-

Sual: Daxili su nəqliyyatının inkişafında MDB-də seçilən dövlət: (Çəki: 1)

- ☐ Ukrayna
 - ☒ RF
 - ☐ Moldova
 - ☐ Özbəkistan
 - ☐ Qazaxıstan
-

Sual: Ağır sənaye sahəsi MDB məkanında hansı dövlətdə yaxşı inkişaf etmişdir? (Çəki: 1)

- ☐ Ukrayna
 - ☒ RF
 - ☐ Moldova
 - ☐ Özbəkistan
 - ☐ Qazaxıstan
-

Sual: MDB məkanında ən çox metal verən ölkə hansıdır? (Çəki: 1)

- ☐ Ukrayna
 - ☐ Belarusiya
 - ☐ Moldova
 - ☐ Qazaxıstan
 - ☒ RF
-

Sual: Baramaçılıqda MDB-də tanınan dövlət hansıdır? (Çəki: 1)

- ☒ Özbəkistan
 - ☐ Moldova
 - ☐ Qazaxıstan
 - ☐ Tacikistan
 - ☐ RF
-

Sual: MDB-də n çox elektrik enerjisi hasil edən dövlət hansıdır? (Çəki: 1)

- ☐ Ukrayna
- ☒ RF
- ☐ Belorusiya
- ☐ Moldova
- ☐ Türkmənistan

BÖLMƏ: 2402

Ad	2402
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: ABŞ dünyada ildə istehsal olunan ümumi məhsulun neçə faizini verir? (Çəki: 1)

- ☒ 25
- ☐ 49
- ☐ 55
- ☐ 60
- ☐ 75

Sual: İsveçrənin neçə dövlət dili var? (Çəki: 1)

- ☐ 10
- ☐ 20
- ☐ 30
- ☒ 4
- ☐ 30

Sual: İsveçrənin “tanişlıq vəsiqəsi” nə təşkil edir? (Çəki: 1)

- ☒ pendir, şokolad, saat
- ☐ ət, kartof, məşin
- ☐ saat, velosiped, avtomobil
- ☐ meşə, davar, dağ
- ☐ relyef, çay, göl

Sual: Dünyada ən keyfiyyətli saat harada buraxılır? (Çəki: 1)

- ☐ Norveç
 - ☒ İsveçrə
 - ☐ RF
 - ☐ ABŞ
 - ☐ Kanada
-

Sual: Dünyada heç bir hərbi blokun üzvü olmayan dövlət: (Çəki: 1)

- ☒ İsveçrə
 - ☐ Misir
 - ☐ İsrail
 - ☐ AFR
 - ☐ BB
-

Sual: Dünyada sənaye məhsulunun ixracatına və xarici ticarətin həcminə görə hansı dövlət liderdir? (Çəki: 1)

- ☐ BB
 - ☐ Fransa
 - ☐ RF
 - ☐ AFR
 - ☒ ABŞ
-

Sual: Turizdən gələn illik gəlirə hansı dövlət liderlik edir? (Çəki: 1)

- ☒ ABŞ
 - ☐ Fransa
 - ☐ BB
 - ☐ Kanada
 - ☐ Yaponiya
-

Sual: ABŞ neçə əsas hissədən ibarətdir? (Çəki: 1)

- ☐ 5
 - ☐ 7
 - ☒ 3
 - ☐ 8
 - ☐ 10
-

Sual: ABŞ-da müstəqillik hansı ildə qazanılmışdır? (Çəki: 1)

- ☒ 04.07.1776
 - ☐ 1796-cı il
 - ☐ 1799-cu il
 - ☐ 1838-ci il
 - ☐ 1415-ci il
-

Sual: ABŞ ildə nə qədər qarğıdalı məhsulu tədarük edir: (Çəki: 1)

- ☐ 500 mln t
 - ☒ 282 mln t
 - ☐ 405 mlnt
 - ☐ 450 mln t
 - ☐ 430 mln t
-

Sual: Dünyada dəmiryolların uzunluğuna görə hansı dövlət çempionluq edir: (Çəki: 1)

- ☒ ABŞ
 - ☐ RF
 - ☐ BB
 - ☐ Fransa
 - ☐ AFR
-

Sual: İnkişaf etmiş bazar iqtisadiyyatının “güzgüsü” və ya “ vitrini” hansı dövlətə aiddir? (Çəki: 1)

- ☐ Fransa
 - ☐ AFR
 - ☐ İtaliya
 - ☒ ABŞ
 - ☐ Meksika
-

Sual: ABŞ-ın əsas hissəsində hansı sayda ştat vardır? (Çəki: 1)

- ☐ 50
 - ☐ 45
 - ☐ 40
 - ☒ 48
 - ☐ 2
-

Sual: Dünyada inkişaf etmiş ölkələr hansı saydadır? (Çəki: 1)

- ☐ 15
 - ☒ 7
 - ☐ 45
 - ☐ 60
 - ☐ 160
-

Sual: İnkişaf etmiş ölkələrdə dünya əhalisinin neçə faizi yaşayır? (Çəki: 1)

- ☐ 35
 - ☐ 45
 - ☐ 55
 - ☐ 65
 - ☒ 15
-

Sual: ABŞ-da ən kasıb varlığının hansı miqdarda dolları vardır? (Çəki: 1)

- ☐ 500 mln
- ☐ 700 mln
- ☐ 465 mln
- ☐ 499 mln
- ☒ 200 mln